

Unikal

№17 (2247) 9 may 2025-ci il

Qiyməti 50 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.az

Prezidentdən mühüm mesaj: “Sülh və əməkdaşlıq üçün tarixi şərait yaranıb”



Səh. 3

Məleykə Abbaszadə tənqid hədəfinə çevrildi

Məleykə Abbaszadənin rəhbərlik etdiyi Dövlət İmtahan Mərkəzi (DİM) ətrafında yenidən tənqidi fikirlər səslənməyə başlayıb. Tənqidlərin motivləri isə müxtəlifdir. İlk olaraq bu ilki 2 buraxılış imtahanından 10 min nəfərdən çox abituriyentin şikayət etməsidir. Məlumdur ki, DİM keçirdiyi imtahanlardan sonra nəticələrlə bağlı narazılıq yaranarsa, iştirakçılar üçün apellyasiya hüququ mövcuddur. Bu proses imtahan nəticələrinin yenidən qiymətləndirilməsi və mümkün texniki və ya qiymətləndirmə səhvlərinin aradan qaldırılması məqsədi daşıyır. Modern.az-ın məlumatına görə, bu il 2 və 9 martda keçirilən 11-ci siniflərin buraxılış imtahanının nəticələri elan edildikdən sonra ümumilikdə 10 min 981 nəfər apellyasiya...

Səh. 5

“Problemlər silah yolu ilə həll olunmalı deyil”



Politoloq Qabil Hüseynli “Unikal”a müsahibə verib. O, Hindistan-Pakistan arasında baş verən toqquşmanın səbəblərindən, bu əməliyyatların geniş miqyaslı müharibəyə çevrilmə ehtimallarından, iki ölkə arasında müharibə olacağı təqdirdə bunun nə ilə nəticələne biləcəyindən danışib.

Səh. 4

Azərbaycandakı hotellərin ağır günləri...



2025-ci ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 19,3 faiz olub (2024-cü ilin yanvar-mart aylarında 17,8 faiz). Yəni otellərdəki yerlərin 81 faizə qədər boş qalıb. Bu göstərici Şabrandə 68,2 faiz...

Səh. 8

Məzahir Pənahov yola salınır



Bir neçə gün öncə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu qalmaqallı şəkildə gündəmə gəlib. Belə ki, M. Pənahovun gəlini H. Pənahova Haqqin.az-a müraciət edərək həyat yoldaşı Məhəmməd tərəfindən zorakılığa məruz qaldığını deyib.

Səh. 7

Tacirdən Əməkdar artistə sərt sözlər: "Fil qulağında yatmısan"



Müğənni Tacir Şahmalı-oğlu qalmaqallı açıqlamalar verib.

Efirlərin birində qonaq qolan ifaçı həmkarının ünvanına sərt sözlər deyib.

Üzünü Əməkdar artist Vasif Məhərrəmiyə tutan Tacir bu sözlərlə barəsində dediklərinə etirazını bildirib.

"Mən elə bir sənətkaram ki, sənəti zəif olan yaradıcılığımı şərh edə bilməz. Necə

ki, Vasif Məhərrəmli edə bilmədi. Elza Seyidcahan sənətimdən danışa bilər, çünki onun damarlarından musiqi axır. Yaxşı bəstəkardır, onun mahnılarını da sevirəm. Vasi-fin "Mən həyatımla kifayətlənmişəm" sözü xoşuma gəlmədi. Bunu həyatı puç olmuş insana deyirlər. Mənim bir "Bayatı-şiraz"ımı 48 dövlət tanıyır. Qızıl fondadır, həmçinin. Bu günə kimi oxuğum

hər bir mahnı hit olub. Ya Vədifə indiyənə qədər mənim sənətim çatmayıb, ya da məni gözü götürmür. Uman yerdən küsərlər, ondan belə açıqlamanı gözləmədim axı. Vasif, fil qulağında yatmısan. Mənim səsim "Hollivuddan" gəlir, Çindən də, Rusiyadan da... Bilmədiyin şeyə şərh vermə. Toylar var ki, gəlinin yox, mənim qabağında qurban kəsirlər"(milli.az).

"Anam yaşasaydı, o söz təsir etməzdi" - Təranə Qumral

Müğənni Təranə Qumral uşaqlıq illərini xatırlayıb.

İmkansızlıqdan əziyyət şəklidini deyən sənətçi göz yaşları tökərək məktəb illərində yaşadığı hadisəni dilə gətirib: "İlk dəfədir deyirəm. Uşaq vaxtı ayaqqabım yox idi. Böyük bacımdan qalan dəst vardı. Dərse onları geyinib getdim. Ayağıma 2-3 ölçü böyük idi. İstəmədim ki, görsünlər.



Ona görə tənəffüsdə girdim ki, araya qarışdıb tez yerimdə oturum. Müəllim lövhəyə çağırdı. Mənə dedi ki, bu nə böyüklükdədir, ananın ayaqqabısını geyinmişən. Bunlar insanın qəlbindən silinməyən yaralardır. Bəlkə də, anam yaşasaydı, ayaqqabılarım böyük olsa da təsir etməzdi. Ağladım ki, böyük ölçülü ayaqqabılar geyinmişəm".

Manaf oğullarından şikayətləndi: "heç maraqlanmırlar da..."



Müğənni Manaf Ağayev açıqlaması ilə diqqət çəkib.

Sənətçi oğullarından şikayətlənib. Səhhətində xırda problemin olduğunu qeyd edən müğənni bunları deyib: "Qız övladı başqadır. Onu öpüb, bağrıma basıram. Adıca barmağım əzilmişdi, 10 dəfə

yığıb ki, "Sarığını dəyişdin, ağrın var?" soruşur. Oğlanlarımin biri də zəng etməyib. Heç maraqlanmırlar da.. İki gün keçibç indi soruşur ki, "Nə olub barmağına?", xəbəri yoxdur. Bir yerdə qalmırıq. Özüm də deməmişəm.

Allah bəxtin versin, atasına qalan qız övladıdır".



"Elza ağır seyiddir, ona ilişən xeyir tapmaz"

Əməkdar artist Vasif Məhərrəmli maraqlı açıqlamalar verib.

O, həmkarı Elza Seyidcahandan danışdı.

Məhərrəmli bəstəkar-müğənni barədə maraqla qarşılanan sözlərini olduğu kimi təqdim edirik:

"Elza Seyidcahan yaxşı bəstəkar, şair və ifaçı olmağı ilə yanaşı, ağır seyid ocağındandır. Anasının adı Seyidcahanıdır. Onlar seyiddirlər. Tam səmimiyyətimlə deyirəm ki, Elzaya ilişən xeyir tapmaz. Bunun dəfələrlə şahidi olmuşam. Onların sıralarında sənət aləmindən olanlar da var, digərlərindən də..."

Xatirə bu tarixdə sənətdən gedir



Müğənni Xatirə İslam sənətdən gedəcəyi tarixi açıqlayıb.

"Unikal" xəbər verir ki, sənətçi övladının təhsili ilə bağlı səhnə ilə vidalaşmaq istədiyini bildirib:

"Düzünü deyəcəyəm, amma sənət yoldaşlarım məni buna görə danlayacaq. Həyatımın indi elə bir mərhələsindəyəm

ki, gözləyirəm 6-7 il keçsin və yavaş-yavaş sənətdən gedim. Evdə oturub uşağın təhsili ilə məşğul olum. İnsan yorulur. Maksimum 10 il sonra. Ondan sonra heç nə gözlənilmir". (Axsam.az)

Zümrüd bu müğənnilərə qadağa qoydu

Teleaparıcı Zümrüd Bədəlova verilişinin olan qadağa siyahısından danışdı.

Milli.Az xəbər verir ki, o, danışıqlarını bilməyən, etdiyi yanlışlıqların və hörmətin qarşılığını görmədiyi müğənniləri verilişinə həsrət qoyduğunu bildirib.

Həmin ifaçıları özünə və çalışdığı kanalına hörmətsizlikdə ittiham edən Zümrüd onları "ulduzluq xəstəliyinə tutulan" nankorlar adlandırır.

Aparıcının qalmaqallı sözləri marağa səbəb olub.



"Məni Ümrə ziyarətinə göndərir" - Gövhər Rzayeva



Əməkdar artist Gövhər Rzayeva ona edilən hədiyyədən danışdı.

Qarmon ifaçısı "Elgizlə izlə" verilişində bir şəxsin onu Ümrə ziyarətinə göndərdiyini deyib: "Deyib ki, Məhərrəmlik ayında səni Ümrə ziyarətinə göndərəcəyəm. İki dəfə Həcc ziyarətində olmuşam. Bir nəfər məni Kərbəlaya göndərib. Bir dəfə Suriyada Zeynəbin qəbrində, 3 dəfə Məşəddə olmuşam. Allahın evini görmək hamıya qismət olsun. Oralara gedəndə adam tamam dəyişir". (axsam.az)

2025-ci ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 19,3 faiz olub (2024-cü ilin yanvar-mart aylarında 17,8 faiz). Yəni otellərdəki yerlərin 81 faizə qədər boş qalıb.

Bu göstərici Şabranda 68,2 faiz, Qusarda 43,5 faiz, Naftalanda 31,2 faiz, Bakıda 28,0 faiz, Sabirabadda 27,2 faiz, Qəbələdə 24,5 faiz, Bərdədə 19,7 faiz, Ağdamda 19,2 faiz, Şamaxıda 16,4 faiz, Ağstafada 16,3 faiz, Beyləqanda 15,7 faiz, Lənkəranda 15,6 faiz, Qubada 15,3 faiz, digər şəhər və rayonlarda isə 15,3 faizdən aşağı olub.

İlin ilk 3 ayında hər 5 oteldən 4-ü boş qalıb!

İlin ilk üç ayında ölkədəki hər 5 hoteldən 4-nün boş qalması turizm sahəsində ümumi mənzərənin heç də ürəkaçan olmadığını göstərir. Düzdür, bəzilərinin fikrincə:

- AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ardınca Rusiya ilə Azərbaycan arasında reyslərin ləğvi yanvar ayı üçün hotellərdə bronzlaşmaya mənfi təsir edib, rezervasiyalar ləğv olunub;

- fevral keçid ayı olduğu üçün hotellərdə rezervasiyalar baxımından müsbət dəyişiklik baş verməyib;

- mart ayı isə Ramazan bayramına təsadüf etdiyinə görə, İslam ölkələrindən gələn turistlərin sayında ciddi azalma müşahidə olunub.

Bu səbəblərdən də cari ilin ilk 3 ayında hotellərin 81 faizinin boş qalması təəccüblü sayılmır.

Lakin fərqli düşüncələr də var. Onların fikrincə, məsələn, mart ayında az qala iki həftəlik tətilin olduğunu nəzərə alsaq, daxili turizm hesabına hotellərin doluluq faizi yüksələ bilərdi. Eyni amil Yeni il tətili üçün də keçərlidir. Bunlara baxmayaraq ilin ilk rübündə ölkədəki hər 5 hoteldən 4-ü boş qalıbsa, bu kifayət qədər düşündürücü məqamdır. Belə çıxır ki:

1. Ölkədə daxili turizm ya hələ də kifayət qədər canlı, dinamik deyil, ya da hotellərin yüksək qiymətləri, həmin qiymətlər müqabilində isə xidmət keyfiyyətinin aşağı olması vətəndaşları istirahətə gedərkən şəxsi evləri kirayələmək məcburiyyətində qoyur;

2. Azərbaycan turizmi kənar faktorlara kifayət qədər açıqdır, xarici vətəndaşlara yetərinə təqdim olunmayıb, yalnız bir neçə ölkədən gələn turistlərdən asılı durumdadır və həmin ölkələrlə bağlı hər hansı hadisə baş verdikdə bu, statistikaya ciddi mənada təsir edir (Rusiyada təyyarəmizin vurulması kimi).

Sonuncu məqamla bağlı bir detali da vurğulayaq. İlin ilk

rübündə ölkəmizdə fəaliyyət göstərən hotellərdəki gecələmələrin ümumi sayının 21,8 faizi Hindistan, 14,3 faizi Rusiya Federasiyası, 8,8 faizi Türkiyə, 6,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,7 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi ABŞ, 3,1 faizi İsrail, 3,0 faizi Küveyt, 2,7 faizi Pakistan, 2,4 faizi Çin, 2,4 faizi Qazaxıstan, 1,9 faizi Böyük Britaniya, 1,4 faizi Özbəkistan, 0,9 faizi Almaniya, 0,8 faizi Bəhreyn, 0,8

2025-ci ilin ilk rübündə ölkəyə gələn turist sayında 1,1 faiz azalma!

Başqa bir maraqlı nüans: Milli Məclisin deputatı Vüqar Bayramov cari ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayının əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.1 faiz azalaraq 508 min nəfər olduğunu bildirib. Qeyd edib ki, ötən ilin

azalması ümumi turistlərin sayına mənfi təsir göstərib. Nəticədə, bu ilin ilk rübünü gəlmə turizm azalma ilə başa vurub. Bu ilin birinci rübündə gələnlərin 24,7 faizi Rusiya, 18,3 faizi Türkiyə, 10,8 faizi Hindistan, 9,8 faizi İran, 5,0 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,7 faizi Pakistan, hər birindən 2,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Özbəkistan, 1,7 faizi Çin, hər

tərincə canlanmamasını yalnız kənar faktorlarla izah etməyə çalışmaq heç də doğru deyil. Burada başqa amillərə də göz atmaq lazımdır. Məsələn, həm xarici, həm yerli turistlər ölkədəki hotellərin qiymətləri ilə xidmət səviyyəsi arasında tərs-mütənəsiblikdən şikayətçidirlər. Onların fikrincə, yüksək qiymətlər yüksək xidmətlərlə müşayiət olunmur və turistləri haqlı olaraq

Azərbaycandakı hotellərin ağır günləri...

SOS! Turist də narazıdır, turist qəbul edən də...
- Ciddi islahatlara ehtiyac var, əks təqdirdə...



faizi İran, 0,8 faizi İtaliya, 0,7 faizi Gürcüstan, 19,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,5 faizi Bakıda, 12,7 faizi Qusarda, 3,5 faizi Naftalanda, 2,7 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Şamaxıda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Burada maraqlı olan odur ki, yanvar-mart aylarında Azərbaycana gələn hər 5 turistdən az qala 1-i paytaxtda gecələyib. Deməli, biz ölkəmizin bölgələrindəki qış turizminin potensialını əcnəbilərə yetərinə təqdim edə bilməmişik. Beləyə isə Dövlət Turizm Agentliyinin məsuliyyəti məsələsi gündəmə gəlir.

eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 4,0 dəfə, Tacikistandan - 2,0 dəfə, Çindən - 1,8 dəfə, İordaniyadan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, Hindistandan - 47,6 faiz, Qırğızıstandan - 32,6 faiz, Yaponiyadan - 26,5 faiz, Misirdən - 25,0 faiz, ABŞ-dən - 17,3 faiz, Kanadadan - 15,2 faiz, Niderlanddan - 12,2 faiz, Pakistandan - 11,5 faiz artsa da, Avropa İttifaqından gələnlərin sayı 7.8 faiz, körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz, MDB dövlətlərindən gələnlərin sayı 10.7 faiz azalıb.

Sitat: "Göründüyü kimi, 3 əsas istiqamət üzrə ölkəyə gələn tursitlərin sayında azalma qeydə alınıb. Azərbaycan üçün gəlmə turizmdə əsas regionlardan olan körfəz ölkələrindən və eləcə də MDB dövlətlərindən gələnlərin sayının

birindən 1,5 faiz olmaqla Türkmənistan, Ukrayna və İsrail, 1,2 faizi Küveyt, 1,0 faizi Belarus, 10,7 faizi digər ölkələrin vətəndaşları olub".

İqtisadçı deputatın sözlərinə görə, son statistika göstərir ki, gəlmə turizmdə yeni regionların payının artırılması, dayanıqlı turizm məhsullarından istifadə olunması və davamlılığın gücləndirilməsi üçün bu sahədə islahatların dərinləşdirilməsi daha da aktuallaşıb.

Dövlət Turizm Agentliyinin menyüsünə!

Bir çox mütəxəssislərin fikrincə, Azərbaycana gələn turistlərin sayındakı azalmanı və daxili turizmin ye-

narazı salır.

Qəribədir ki, turist qəbul edənlər - yeni turizm obyektlərinin sahibləri də mövcud durumdan şikayətçidirlər. Bu şikayətlər arasında Azərbaycanın turizm potensialının kifayət qədər təbliğ olunmaması, nəticədə xarici turistlərin ölkəmizə lazımı qədər cəlb edilməməsi də var, turizm sektorunda rəqabət mühitinin yetərinə olmaması da... Məmurların bir çoxu öz imkan və imtiyazlarından istifadə edərək turizm sektorunda da önəmli paya malikdirlər və bu sahədə yeni, sərbəst təşəbbüslərin ortaya çıxmasını engəlləyirlər.

Daha xoşagəlməz olan isə odur ki, Dövlət Turizm Agentliyi nə turistlərin, nə də turistləri qəbul edənlərin sadalanan giley-güzarlarına kifayət qədər həssas yanaşmır, bir qayda olaraq sözügedən sektorda hər şeyin Güllük-gülüstanlıq olduğuna dair təəssürat yaratmaq istəyir. Halbuki müasir çağdaş turizm ən çox kreativlik, yenilikçilik tələb edən sahələrdən biridir. Bu sektora köhnə prinsiplərlə yanaşmaq hər hansı uğur gətirə bilməz. Ümid edək ki, Dövlət Turizm Agentliyində yuxarıdakı sadə həqiqətdən xəbərdar olanlar var...

Bir sözlə, iqtisadçı deputat Vüqar Bayramovun da dediyi kimi, turizmdə islahatların dərinləşdirilməsi getdikcə daha da aktuallaşıb. Bu islahatlar reallaşmasa, ölkəmizin böyük potensiala malik turizm sektorunda ciddi sıçrayışa nail olmaq elə də ağlabatan görünür...

Toğrul Əliyev

Milli Məclis "Konstitusiya və suverenlik ili" ilə bağlı Bəyanat qəbul edib.

"Unikal" xəbər verir ki, bəyanatın mətnini deputat Bəhruz Məhərrəmov oxuyub. "Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan edilməsi mühüm siyasi əhəmiyyət və rəmzi mənə daşımaqla, dövlətin hüquqi əsasları ilə ərazi bütövlüyü və suverenliyi arasında qırılmaz bağlar olduğunu göstərir. Bu sərəncam xalqımızın və dövlətimizin Konstitusiya və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiq edir, ölkəmizin öz dəyərlərinə və mirasına, keçmiş nailiyyətlərinə əsaslanaraq global çağırışlara cavab vermək əzmini nümayiş etdirir.

Azərbaycan Respublikasının Milli Məclisi son 32 ildə Ümummilli Lider

dasının təmin edilməsində, Azərbaycanın davamlı inkişaf yoluna çıxarılmasında həlledici rol oynamışdır. Xalqımız müstəqil dövlətini qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası sayəsində reallaşdırabilmişdir.

Ulu Öndərin strateji təfəkkürü, siyasi və dövlətçilik məharəti milli birliyi və həmrəyliyi təmin etməyə, siyasi-hüquqi sistemin sarsılmaz təməlini qurmağa, peşəkar dövlət hakimiyyəti institutlarını formalaşdırmağa və genişmiqyaslı siyasi, iqtisadi və hüquq islahatlarını həyata keçirməyə imkan verdi. Onun rəhbərlik etdiyi komissiya tərəfindən müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanması və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi

aliyyəti təkmilləşdirilmiş, rəqəmsal platformalar və hesabatlılıq mexanizmləri tətbiq edilmişdir.

Azərbaycan Respublikası beynəlxalq aləmdə etibarlı tərəfdaş və sözünün sahibi olan bir dövlət kimi tanınır. Dünyanın qüdrətli dövlətləri və təşkilatları ilə münasibətlərimiz daha da möhkəmlənmişdir.

Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatında əldə edilən möhtəşəm qələbələr milli tariximizin ən şanlı səhifələrini təşkil edir. Qarabağın və Şərqi Zəngəzurun 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması Cənubi Qafqaz bölgəsinin geosiyasi vəziyyəti-



Məhkəmədə Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasını əks etdirən video nümayiş olundu

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal olunmasını əks etdirən videomaterial nümayiş etdirilib.

"Unikal" xəbər verir ki, videomaterial Ermənistan silahlı qüvvələrinin mövqelənmələri barədə danışması ilə başlayır.

Kadrlarda Monte Melkonyan erməni hərbcilərdən bir neçə dəfə təkrar soruşur ki, "bu gün nə etmişik?", "bu gün indi haradayıq?", "dünən haradaydıq, nə etdik?"

Hərbcə cavab olaraq hazırda Kəlbəcərdən 20 kilometr məsafədə olduqlarını bildirir.

Videogörüntülərdə danışan Monte Melkonyan deyir ki, onlar Ağdərənin qərb hissəsindən, Ağdaban istiqamətindən hərəkətə başladılar, indi Kəlbəcəre çatıblar. "Kəlbəcəri Ermənistanla birləşdirməklə bütün Qarabağ Ermənistanla birləşəcək, Ermənistanla çox yollar açılacaq. Ümid edirəm azərbaycanlılar - red.) başa düşəcək və qəbul edəcək ki, hər şey bitdi", - deyər videomaterialda "Avo" ləqəbli Monte Melkonyan bildirir.

Kadrlarda, həmçinin Monte Melkonyan azərbaycanlıların güclü müqavimət göstərər-göstərmədiyi barədə suala cavabında bildirir ki, "Bəli möhkəm xətt idi. Biz Laçın yolunu kəsib bura gəldik. Hər bir erməni başa düşsün ki, bu işdə onun iştirakı çox vacibdir. Bu ərazilər 1988-ci ildə qəbul edilirdi kimi Ermənistanla birləşəcək".

Videomaterialda danışan Monte Melkonyan döyüş zamanı təxminən 70 nəfər azərbaycanlının öldürüldüyünü deyir.

Kadrlarda qətlə yetirilmiş azərbaycanlıların meyitləri göstərilir.

Görüntülərdə Ermənistan qoşunlarının Kəlbəcəre və ətraf kəndlərə girdiyi də nümayiş etdirilir.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Milli Məclisin "Konstitusiya və Suverenlik ili" ilə əlaqədar bəyanatı qəbul edilib



Heydər Əliyevin dövlətçilik konsepsiyasının həyata keçirilməsi yolunda əldə edilmiş uğurların, xüsusən, ilk Konstitusiyamızın qəbul edilməsinin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasının tarixi əhəmiyyətini qeyd edir.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqil inkişaf yoluna qədəm qoyduqdan sonra dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində, milli təhlükəsizliyin qorunmasında yol verilən kobud səhvlər ölkəni dərin siyasi, iqtisadi və hərbi böhran vəziyyətinə salmışdı. Ermənistanın silahlı təcavüzünün qarşısını almağa qadir olan nizami ordunun qurulmaması Azərbaycan ərazilərinin işğalının genişlənməsinə şərait yaradır, yüz minlərcə soydaşımızın yurd-yuvasından didərgin düşməsinə səbəb olurdu. Üstəlik, ölkənin müxtəlif bölgələrində separatizm meyilləri baş qaldırmış, real vətəndaş müharibəsi təhlükəsi törənmişdi.

1993-cü il iyunun 15-də dünya miqyaslı siyasi və dövlət xadimi, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali dövlət hakimiyyətinə qayıdışı milli dövlətin varlığı üçün təhdid yaranan problemlərin aradan qaldırılmasında, sabitliyin və hüquq qay-

müasir Azərbaycanın tarixində tələyüklü hadisələrdən biridir. Ulu Öndərin siyasi fəlsəfəsini əks etdirən Konstitusiya hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun əsaslarını müəyyən etmiş, qanunun aliliyi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının üstünlüyü prinsiplərini bərqərar etmiş, dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin sarsılmazlığını bəyan etmişdir. Əsas qanunumuz Azərbaycanın modernləşdirilməsinə yol açaraq milli tərəqqinin möhkəm bünövrəsini yaratmışdır.

Ötən 22 ilə yaxın dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu XXI əsrin çağırışlarına uyğunlaşdıraraq, yaradıcı surətdə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz siyasi və hərbi cəhətdən güclü, iqtisadi cəhətdən dayanıqlı bir dövlətə çevrilmişdir. Həyata keçirilən dövlət siyasətinin mərkəzində ölkənin dinamik inkişafının təmin olunması, müstəqilliyin möhkəmləndirilməsi, ərazi bütövlüyünün və suverenliyin bərpa edilməsi amalı dayanmışdır.

Ardıcıl siyasi-hüquqi islahatlar yolu ilə daxili sabitlik, qanunun aliliyi və demokratik təsisatların inkişafı təmin edilmişdir. Dövlət idarəçiliyi modernləşdirilmiş, hakimiyyət orqanlarının fə-

ni həmişəlik dəyişdirmiş, Azərbaycanın qarşısında yeni perspektivlər açmışdır.

İki əsrə yaxın dövrdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən erməni şovinizminə və ekspansionizminə endirilən "dəmir yumruq" Azərbaycanın sarsılmaz milli birliyini və həmrəyliyini nümayiş etdirmişdir. Tarixi ədalətin bərqərar edilməsi və ölkə ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi haqqında Konstitusiya müddəasının həyata keçirilməsi dövlətçilik tariximizin ən mühüm dövrlərdən birinə yekun vurmuşdur.

Bu gün Azərbaycan öz inkişafının yeni quruculuq dövrünə qədəm qoymuşdur. Məcburi köçkünlərin ata-babası yurdlarına dönməsini nəzərdə tutan azad edilmiş ərazilərə böyük qayıdış ölkəmizin 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu məqsədlə ərazilərin minarlardan və partlamamış hərbi sursatdan təmizlənməsinə, işğal dövründə dağıdılmış şəhər və kəndlərin yenidən inşa edilməsinə, müasir yaşayış, istehsal, nəqliyyat və xidmət infrastrukturunun qurulmasına, iqtisadi fəallığın canlandırılmasına dair genişmiqyaslı layihələr həyata keçirilir.

İnamla söyləmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin dinamik iqtisadi inkişafının təmin edilməsinə, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə, milli maraqların qorunmasına, milli təhlükəsizliyin, müdafiə qabiliyyətinin artırılmasına yönələn strategiyası sayəsində Azərbaycan dövləti qarşıdakı illərdə yeni böyük uğurlara imza atacaqdır. Konstitusiya, dövlət müstəqilliyi və suverenlik prinsiplərinə həmişə sadiq olan Milli Məclis Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən tarixi missiyanı qanunvericilik səviyyəsində bundan sonra da fəal surətdə dəstəkləyəcəyini bəyan edir. Parlament yeni çağırışlar və imkanlar şəraitində ölkənin bütün vətəndaşlarını ümumi dəyərlər və gələcəyə birgə baxış əsasında daha sıx birləşməyə səsləyir".

İlham Əliyevdən 5 milyon manatlıq sərəncam



Prezident İlham Əliyev Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Unikal" xəbər verir ki, sərəncama əsasən, Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 (beş) milyon manat vəsait ayrılıb.

Prezident İlham Əliyev Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 (beş) milyon manat vəsait ayrılıb.

Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - SIYAHİ

Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.

"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında mədəniyyətin və elmin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib:

Axundov Elçin Əbdül oğlu
Amənzadə Raihə Barxudar qızı
Fərəcov Sərdar Fərəculla oğlu
Göyüşov Nəsim Cümşüd oğlu
Məmmədov Sabir Novruz oğlu
Rövşən Ramiz Məmmədli oğlu
Yaqubova Ella İsmayıl qızı.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Prezidentdən Arif Babayevlə bağlı sərəncam

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Arif İmran oğlu Babayevə Heydər Əliyev Mükafatı verilib.

"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Fikrət Qocanın 90 illiyi qeyd olunacaq

Xalq şairi Fikrət Qocanın 90 illiyi qeyd ediləcək.

"Unikal" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq şairi Fikrət Qocanın 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Xatırladaq ki, Fikrət Qoca 2021-ci ildə 85 yaşında vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

Baş nazirdən enerji mənbələrindən istifadə ilə bağlı qərar

Dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə minimum məbləğin həddi təsdiq edilib.

"Unikal" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla



bağlı qərar imzalayıb. Qərara əsasən, dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə ümumi investisiyanın minimum məbləği 30 milyon manat təsdiq edilib.

10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır

Ölkə üzrə mayın 17-18-də bütün dövlət ümumi təhsil müəssisələrinin IV və VI siniflərində monitorinqlər təşkil olunacaq.

Bu barədə "Unikal"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, monitorinqin sınaq mərhələsi 12 və 13 aprel tarixlərində ilk dəfə olaraq kompüter əsaslı formatda təşkil olunub və uğurla həyata keçirilib. Sınaq monitorinqinə hər sinif üzrə 900-ə yaxın şagird cəlb edilib.

Bununla yanaşı, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrində təhsil alan 10 000 şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır.

Qeyd edək ki, monitorinq prosesində rəqəmsallaşmanın tətbiqində əsas məqsəd kompüter əsaslı qiymətləndirmə modelinə mərhələli keçidi təmin etməkdir.



Qeyd edək ki, monitorinq prosesində rəqəmsallaşmanın tətbiqində əsas məqsəd kompüter əsaslı qiymətləndirmə modelinə mərhələli keçidi təmin etməkdir.

"Qırmızı Körpü" gömrük postunda 500 avtomobil gözləyir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük postunda 500 avtomobil gözləyir.

"Unikal" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının



sayı barədə məlumat əsasən, Astara gömrük postunda 87,

Biləsuvar gömrük postunda 155, Mazımqara gömrük postunda 15, Samur gömrük postunda 52 yük maşını var.

Məlumatla görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur.

AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.

Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görüş keçirilib

Azərbaycan ilə Türkiyə arasında mövcud olan hərbi əməkdaşlıq əlaqələrinin davamı olaraq, qaradaş ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti ölkəmənzərə səfər edib.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində Türkiyə HDQ nümayəndələri Azərbaycan HDQ-nin strukturuna daxil olan müxtəlif hərbi hissələri, gəmiləri və təlim mərkəzlərini ziyarət ediblər. Bu ziyarət zamanı qonaqlara Azərbaycan HDQ-nin fəaliyyəti, döyüş hazırlığı və kadrların peşəkar inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Görüş zamanı hər iki tərəf arasında səmərəli fikir mübadiləsi aparılaraq hərbi dənizçilik sahəsində əldə olunmuş təcrübələrin qarşılıqlı şəkildə paylaşılması və əməkdaşlıq imkanlarının genişləndirilməsi



istiqamətində razılıq əldə olunub.

Bu cür görüşlər iki dost və qardaş ölkənin HDQ arasında əlaqələrinin daha da möhkəmlənməsinə, qarşılıqlı anlaşma və etimadın dərinləşməsinə xidmət edir.

ELAN

Həsənov Əhliman Eldar oğluna məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 281 ünvanında yerləşən "Qəsr-1" Mənzil Tikinti Kooperativinin blok-d-1, 182 sayılı mənzillə bağlı imzalanmış müqavilə və digər sənədlər itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:
Zaur Əhməd

Turanbank" ASC Binaqadi filialı.
H/h: AZ70TURA40050054644700110944
M/H: AZ26NABZ0135010000000027944

Kodu: 504692

Şəhadətnamə № 3150

Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"

Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, səhifələnmis və
"Futbol+" servisi mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2000

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlandı

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlanıb.

"Unikal" Report-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMI) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşəcək.

"Hər birində 25 olmaqla dörd heyətin, yəni 180 nəfərin ilk qrupun tərkibində Həccə gedəcəyi gözlənilir. Hər 44 nəfərə QMI-nin bir əməkdaşı rəhbərlik edəcək", - o, bildirib.

V.Cahangirinin sözlərinə görə, axırıncı qrup mayın 31-də yola düşəcək: "Əsas Həcc ayınları iyunun 4-də olacaq. Zəvvarlar gədən kimi ilk ayınlar - Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub".

Xatırladaq ki, QMI-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir.

Prezidentdən mühüm mesaj: “Sülh və əməkdaşlıq üçün tarixi şərait yaranıb”

Prezident İlham Əliyev XXVIII Avra-siya İqtisadi Zirvə Toplantısının iştirakçılara müraciət edib.

"Unikal" xəbər verir ki, müraciətdə deyilir: "Hörmətli Zirvə Toplantısının iştirakçıları, Sizi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının açılış münasibətilə səmimiyyətlə salamlayıram.

Bu ilki Zirvə Toplantısı əlamətdar hadisə - Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin qurulmasının 40-cı ildönümünə təsadüf edir. Bu münasibətlə Vəqfin bütün üzvlərini ürəkdən təbrik edirəm. 1985-ci ildə sülh və dialoq təşəbbüsü olaraq təsis olunmuş Vəqf bu gün öz sıralarında nüfuzlu siyasətçiləri, politoloqları, iqtisadçıları, akademik dairələrin nümayəndələrini və iş insanlarını birləşdirərək global və regional əməkdaşlığın genişləndirilməsinə, sülhün, sabitliyin qorunmasına, mədəniyyətlərarası dialoqun təşviqinə böyük töhfə verən mühüm platformalardan birinə çevrilmişdir.

Mərmərə Qrupu Vəqfinin və onun rəhbəri hörmətli Akkan Suverin Azərbaycan və Türkiyə arasında əlaqələrin genişlənməsində xidmətlərini xüsusi vurğulamaq istərdim.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Mərmərə Qrupu Vəqfinin fəaliyyətini daim yüksək qiymətləndirmiş və təşəbbüslərini dəstəkləmişdir. Qeyd etmək lazımdır ki, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən Avrasiya İqtisadi Zirvə Toplantıları keçirilməyə başlamış və həmin ildə Heydər Əliyev Mərmərə Qrupu Vəqfinin fəxri sədri seçilmişdir.

Mərmərə Qrupu Vəqfinin qurulmasının 40 illiyi münasibətilə təsis edilən 16 mükafat arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə "Türk Dünyası Mükafatı"nın yer alması bizim üçün böyük şərəfidir. Ümummilli Liderin adına itaf edilən mükafata dünyaşöhrətli alim, Nobel mükafatı laureatı və Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü - Əziz



Sancarın layiq görülməsi xüsusi məmnunluq doğurur.

Bu gün Azərbaycan ilə Türkiyə arasındakı birlik, qardaşlıq və həmrəylik bütün Türk dünyası üçün böyük töhfədir. Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində, strateji müttəfiqliyimizin gücləndirilməsində əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri vardır. Ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın birliyindən qaynaqlanan və hazırda dinamik inkişaf edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə rifaha, sülhə və təhlükəsizliyə töhfə verməklə yanaşı bütün Avrasiya üçün önəmli amil rolunu oynayır.

Avrasiya İqtisadi Zirvə Toplantısının bu ilki iclası "Yaşana bilən bir dünya üçün dialoq" mövzusunda həsr olunub. Hansı sahədə olursa olsun, istər dövlətlərarası münasibətlərdə, istərsə də insanlararası təmaslarda dialoq mühüm sabitləşdirici faktor və körpü olaraq çıxış edir. Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu məkanda yerləşən Azərbaycanda əsrlər boyu ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələri dostluq, qardaşlıq, qarşılıqlı etimad və anlaşma şəraitində birgə yaşayırlar. Xalqlararası dostluğun, dinlərarası dialoqun, multikulturalizm və

tolerantlıq ənənələrinin qorunması bizim yaşam tərzimiz olmaqla yanaşı, dövlət siyasətimizin prioritet istiqamətlərindəndir. Ölkəmiz eyni zamanda global müstəvidə də mədəniyyətlər arasında ahəngdar münasibətləri dəstəkləyir, qarşılıqlı anlaşmaya nail olunması naminə sivilizasiyalararası dialoq zəminində təşəbbüslərlə çıxış edir.

Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, sosial-iqtisadi rifahın təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Hesab edirəm ki, hazırda bu bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır.

Bəşəriyyətin üzləşdiyi yeni çağırışlar, beynəlxalq münasibətlər sistemində artan parçalanma və gərginlik dövründə dünyada sülh, əmin-amanlıq və dinc birgəyaşayışın təmin olunmasında dialoqun rolu danılmazdır. Azərbaycan 4 il ərzində Qoşulmama Hərəkatına, keçən ilin noyabrından etibarən isə COP29-a sədrlik edərək Global Cənub ilə Global Şimal arasında uzun illərdən bəri formalaşmış etimadsızlıq mühitinin aradan qaldırılması, onlar arasında dialoq körpüsünün qurulması və qarşılıqlı anlaşmanın bərqərar olması uğrunda səylərini əsirgəmədi. Məhz Azərbaycanın tutduğu balanslaşdırılmış mövqe COP29-da global iqlim fəaliyyətinə müsbət təkan verən və çoxtərəfliyin təntənəsi olan "Bakı sığrayışı"nın əldə edilməsini şərtləndirdi.

İnanıram ki, bu ilki Avrasiya İqtisadi Zirvə Toplantısı iqtisadiyyat, enerji, rəqəmsallaşma, süni intellekt, səhiyyə, ətraf mühit və digər aktual mövzular və yeni əməkdaşlıq imkanları ətrafında faydalı müzakirələrin aparılması, ideyaların və təcrübələrin mübadiləsi, səylərin əlaqələndirilməsi üçün əhəmiyyətli platforma olacaqdır.

Bir daha Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin bütün üzvlərini yubiley münasibətilə təbrik edir, Vəqfin fəaliyyətinə bundan sonra da müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər, Zirvə Toplantısının işinə uğurlar arzulayıram".



Azərbaycan və Türkiyə MMU-ləri arasında keçirilən Yüksək Dialoqa yekun vurulub

Mayın 7-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri (MMU) arasında Təlim-Tədris Prosesinin Təkmilləşdirilməsi üzrə Yüksək Dialoq öz işini uğurla yekunlaşdırıb.

"Unikal" xəbər verir ki, MMU-nun tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda baş tutan tədbirdə hər iki ölkənin hərbi ali təhsil müəssisələrinin rektorları, generalı, zabıtlar, professor-müəllim heyəti və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir çərçivəsində iştirakçılar Hərbi İnstitutun tədris prosesi, kursantların hazırlıq səviyyəsi və professor-müəllim heyətinin fəaliyyəti ilə yaxından tanış olublar. Eyni zamanda, zəngin eksponatlara malik institutun muzeyi ziyarət edilib, ərəziyə baxış keçirilib və mövcud infrastruktur barədə ətraflı məlumat verilib.

Təqdimatlar zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, hərbi təhsilin gələcək inkişaf perspektivləri, metodoloji yanaşmalar və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin 5-ci ildönümünə həsr olunan "Zəfər auditoriyası"nda sergilənən "Qarabağ Azərbaycandır!" tablosunun yaradılma prosesi də iştirakçılara təqdim olunub.

Yüksək Dialoqun sonuncu günündə təşkil olunan icaslarda Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Hərbi İdarəetmə və Hərbi Elmi Tədqiqat İnstitutları, Hərbi Kolleclər və Xarici Dillər Mərkəzini təmsil edən işçi qruplarının mütəxəssisləri tərəfindən məruzələr təqdim olunub.

Məruzələrdə Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində mövcud əməkdaşlıq formatları, inkişaf istiqamətləri və qarşıda duran hədəflər ətraflı şəkildə təhlil edilib. Həmçinin qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Tədbirin sonunda çıxış edən MMU rektorları - general-mayor Gündüz Əbdülov və professor Erhan Afyoncu Yüksək Dialoqun ikitərəfli strateji əməkdaşlığın dərinləşməsinə verdiyi töhfəni yüksək qiymətləndirib, bu kimi təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Sonda iştirakçılarla xatirə şəkli çəkdirilib.

"Erməni hərbiçilər 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar" - Zərərçəkmiş

Bakı Hərbi Məhkəməsinə davam etdirilən məhkəmə prosesində Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən zərərçəkmiş şəxs Zabil Səfərov ifadə verib.

"Unikal" xəbər verir ki, Z.Səfərov ifadəsində 1993-cü aprel 4-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcəre girdiyini, onları mühasirəyə aldığını deyib.

"Ermənilər mənə tanka mindirib aparanda nəmən yalvardı ki, uşağı məndən ayırmayın. Amma onlar buna məhəl qoymadı. Bundan sonra nənəmi "nə vaxtsa bizim ordu bu torpaqları alacaq" sözüne görə orada öldürüldü. Nənəmi öldürəndən sonra mənə Kəlbəcərin Vəng kəndinə gətirdilər. Orada da bizə işgəncə verib, sonra rayona gətirdilər", - deyə o bildirib.

Zərərçəkmiş şəxs xatırlayıb ki, Ermənistan silahlı qüvvələrinin hərbiçiləri girov götürdükləri azyaşlı, qadın, qız-gəlini təhqir edir, qoca, uşaq demədən hamıya işg-

əncələr verir, onları qətlə yetirirdilər.

"Ermənilər bizim şişi qızdırıb bizim əsgərin bədənini yandırdılar. Həmçinin birinin qulağını kəsdilər.

Mən Şuşa "türmə"sində olarkən birinin bədənini yandırdıqlarını, xaç işarəsi qoyduqlarının şahidi oldum. Ermənilərin bir neçə azərbaycanlını döyərək öldürdüklerini gördüm.

Həmçinin onlar 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı.

Ermənilər azərbaycanlılara o qədər işgəncə verirdilər ki, onlar dözə bilməyərək özünü öldürürdülər.

Ermənistan ordusunun hərbiçiləri qəbiristanlıqlarımızı talan edir, meyitləri qəbirdən çıxarıb qarət edib, təhqir edirdilər.

Mənə edilən işgəncələrə görə sağ qulağım yaxşı eşitmir, gözümde zəiflik yaranıb. Dişlərimi qırdılar", - deyə Z. Səfərov diqqətə çatdırıb.



Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Ziyalılar Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət etdi



Azərbaycanın bir qrup tanınmış ziyalısi həbsdə aclıq aksiyası keçirən Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət ünvanlayıblar.

"Unikal" Musavat.com-a istinadən xəbər verir ki, müraciətdə T. Yaqublunun keçirdiyi aclıq aksiyasının artıq 6-cı həftəni geridə qoyduğu və aclığın yaratdığı fiziki-psixoloji fəsadların onun həyatına real təhlükə yaratdığı bildirilib.

Müraciətdə deyilir: "Bu gün Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatının fəal iştirakçılarından biri, Qarabağ qazisi Tofiq Yaqublunun həyatı real təhlükə qarşısındadır. Onun həbsxanada başladığı ölüm aclığı terminal mərhələyə qədəm qoyub. Tam qida aclığının artıq 6-cı həftədə yaratdığı fəsadlar ciddi təşviş doğurur. Aclıqdan qaynaqlanan kəskin halsızlıq və zəiflik, yaddaşın zəifləməsi və hərdən itməsi, fikirləri qarışdırması, tutmaşəkilli dözülməz mədə ağrıları, ürəkbulanma, qusma, yetərinə çəki itkisi 65 yaşlı bir insan üçün birbaşa ölümə doğru gedən yoldur.

Tofiq Yaqublu və onun ailəsi bir neçə il öncə gənc qızları Nərgizin itkisinin acısını hələ də sarsıntı ilə yaşamaqdadır. Digər qızı Nigar hazırda hamiləliyin son günlərini yaşayır. Ailə son dərəcə həyəcan və təlaş içərisindədir. Hər an gözlənilməyən hadisələr baş verə və bir ailə yeni faciə ilə üzləşə bilər.

Cənab Prezident! Dövlətin öz vətəndaşına mərhəmət və humanizm göstərməsi onun gücünün və əzəmətinin ifadəsidir. Sizdən rəhbərlik etdiyiniz ölkənin vətəndaşı kimi Tofiq Yaqublunun həyatını xilas etmək üçün iradə göstərməyinizi xahiş edirik".

Müraciəti aşağıdakı tanınmış şəxslər imzalayıb:

Adil Qeybullu - Professor
Sabir Rüstəmxanlı - Xalq şairi, VHP sədri
Məmməd İsmayıl - Şair
Rüstəm Behrudi - Şair
Cavanşir Quliyev - Əməkdar İncəsənət Xadimi
Qulu Məhərrəmli - Professor
Erkin Qədirlu - Millət vəkili
Eldəniz Quliyev - Ssenarist, kinodramaturq
Hilal Məmmədov - Hüquq müdafiəçisi
Qorxmaz İbrahimli - İctimai xadim
Sərdar Cəlaloğlu - ADP sədri
MirMəhmud Mirelioğlu - KXCP sədri
Bahəddin Həzi - Yazıçı-publisist

Məhkəmə Əhməd Məmmədli barəsində həbs qərarı verdi

Bakıda baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədli həbs olunub.

"Unikal" Apa-ya istinadən xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Məhkəmə Əhməd Məmmədlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Əhməd Məmmədlinin Biləcəridə baş verən insidentlə bağlı saxlanıldığı bildirilir.

Məlumatla görə, mayın 6-da 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rəsim oğluna Biləcəri qəsəbəsi R. İsmayilov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

İlkin məlumatla görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub.



"Problemlər silah yolu ilə həll olunmalı deyil"

Qabil Hüseynli: "Ya müsəlman ölkələrinin birliyi və yaxud beynəlxalq təşkilatlar bu işə qarışaraq bunu həll etməyə çalışacaqlar"

Politoloq Qabil Hüseynli "Unikal"a müsahibə verib. O, Hindistan-Pakistan arasında baş verən toqquşmanın səbəblərindən, bu əməliyyatların geniş miqyaslı müharibəyə çevrilmə ehtimallarından, iki ölkə arasında müharibə olacağı təqdirdə bunun nə ilə nəticələnə biləcəyindən danışdı.

-Qabil müəllim, bu günlərdə Hindistan Pakistan ərazisinə hərbi zərbələr endirdi və bundan sonra cavab zərbələri aldı. Sizcə, Hindistan niyə vəziyyəti gərginləşdirməyə çalışır?

-Bu, Hindistanın başladığı müharibədir. Ərazi mübahisəsi uzun illərdir ki, davam edir. Həmin ərazidə əhalinin özü də Pakistan tərəfə meyillidir. Əhalinin kiçik bir hissəsi Pakistan, böyük hissəsi isə Hindistandır. Hindistan indi müəyyən qədər güclənib. Belə ki, fürsət düşüb, ara qarışmış, dünya bir-biri ilə mübarizə aparır. Hindistan da bu fürsətdən istifadə edib Kəşmirin yerdə qalan hissəsini də ələ keçirmək istəyir. Əslində, Hindistan təcavüzkar, Pakistan isə təcavüzə məruz qalıdır. Amma son günlər baş verənlərdə Hindistanın müəyyən qədər raket üstünlüyü var idi. Onlar müxtəlif ölkələrdən silah alırlar. Bundan istifadə edərək həm Kəşmir bölgəsini, həm də Pakistan ərazisini raket yağmuruna tutdu. Pakistan da



bunun cavab verdi. Düşünürəm ki, qarşıdurma sərngiyib. Həmçinin, Hindistan geriye çəkilib. Hiss olunur ki, Pakistanın atəş üstünlüyü, zərbə qüvvəsi onları xeyli qorxudub və özünə gətirib.

-Zaman-zaman iki ölkə arasında müharibə olub, amma bunun dərinləşməsinin qarşısı alınıb. Bu dəfə iki ölkə arasında hərbi eskalasiya dərinləşə bilərmi?

-Beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirməlidir. Bu işə diplomatiya qarışmalıdır. Problemlər silah yolu ilə həll olunmalı deyil. Həmişə bu məsələni sakitləşdirən vasitəçilər meydana çıxıb. Məsələn, ən güclü dövlətlərdən biri olan ABŞ-ın rəhbəri bu işə qarışmır. Rusiyanın özünün başı dərddədir. BMT isə zəifləmiş formada yalnız bəyanat

verməklə məşğuldur. Ya müsəlman ölkələrinin birliyi və yaxud beynəlxalq təşkilatlar bu işə qarışaraq bunu həll etməyə çalışacaqlar.

-Belə desək, iki nüvə ölkəsi müharibə astanasındadır. Əgər, Hindistan-Pakistan müharibəsi daha böyük miqyas alarsa, bunu necə nəticələncəyini düşünürsünüz?

-Düşünürəm ki, müharibə o həddə çatmayacaq. Onlar özləri də bilirlər ki, nüvə müharibəsi dünyanın məhvi deməkdir. Hər iki dövlətin başçısı, eləcə də onların əhalisi yaşamaq istəyir. Son günlər baş verənlərə əsasən deyə bilərəm ki, Hindistan payını aldı və geriye oturduldu. Bundan sonra müəyyən qədər özünə gələ bilər.

Anar Kəlbiyev

DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti birgə əməliyyat keçirib.

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşı, 1991-ci il təvəllüdlü Əliyev Şəhriyar Vəqif oğlu müvafiq xarici ölkədə yaşayan şəxslə cinayət əlaqəsinə girərək, qaçaqmalçılıq yolu ilə Azərbaycana satmış məqsədlə gətiriləcək külli miqdarda narkotik vasitə sayılan qurudulmuş marixuananı Beyləqan rayonu ərazisində əldə etdikdən sonra Bakı şəhərinə apararaq gizlədəcəyi barədə əvvəlcədən razılığa gəlib.

Bundan sonra Şəhriyar Əliyev qarşılıqlı razılığa uyğun olaraq, həmin narkotik vasitəni Beyləqan rayonunun Əhmədli kəndi ərazisində gizlədilmiş yerdən götürərək Bakı şəhərinə aparmaq məqsədilə avtomobilinə daşıyarkən Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Keçirilmiş baxış zamanı onun üzərindən ümumilikdə çəkisi 30 kiloqramdan artıq olan



qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla əlaqədar Əliyev Şəhriyar Vəqif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məleykə Abbaszadənin rəhbərlik etdiyi Dövlət İmtahan Mərkəzi (DİM) ətrafında yenidən tənqidi fikirlər səslənməyə başlayıb. Tənqidlərin motivləri isə müxtəlifdir.

İlk olaraq bu ilki 2 buraxılış imtahanından 10 min nəfərdən çox abituriyentin şikayət etməsidir. Məlumdur ki, DİM keçirdiyi imtahanlardan sonra nəticələrlə bağlı narazılıq yaranarsa, iştirakçılar üçün apellyasiya hüququ mövcuddur. Bu proses imtahan nəticələrinin yenidən qiymətləndirilməsi və mümkün texniki və ya qiymətləndirmə səhvlərinin aradan qaldırılması məqsədi daşıyır.

isə artıq şagirdlər tək cəmiyyətə deyil, eyni zamanda imtahan sisteminin özünə qarşı psixoloji mübarizə aparırlar. "Müəyyən bir səhvə görə şagirdin bütün gələcəyi risk altına girir, lakin DİM-in etdiyi səhv "texniki anlaşılmazlıq" adı ilə bağlanır. Bu, ictimai ədalət prinsiplərinə ziddir" - təhsil mütəxəssisi Kamran Əsədov deyib.

Onun fikrincə, əgər bu gedişat davam edərsə, təhsil sistemində etimad sarsılacaq, daha çox valideyn və şagird özünü repetitorluq sistemində təslim edəcək, məktəbin, müəllimin nüfuzu daha da aşağı düşəcək.

DİM-lə bağlı başqa bir tən-

"geriyə qüvvə olmama" prinsipini pozur. Belə bir hal açıq özbaşınalıq kimi qiymətləndirilir. Vurğulanır ki, eyni hal V ixtisas qrupu üzrə də yaşanıb - ötən il 60 bal olan müsabiqə şərti bu il 70-80 bala yüksəldilib. Bu dəyişikliklər isə, ən narahatedici məqam olaraq, imtahanlardan sonra elan olunub. Yəni abituriyent imtahan verib nəticə gözlədiyi vaxtda DİM qaydını dəyişib. Bu, nəinki hüquqa, həm də etikaya zidd addımdır və ictimai etimad sarsıdır.

Təhsil eksperti Kamran Əsədov deyib ki, DİM-in fəaliyyəti texniki baxımdan da ciddi suallar doğurur. O, iddia edib ki, 2025-ci il buraxılış im-

Əli Əsədov To Lam ilə görüşdü

Baş nazir Əli Əsədov Azərbaycanda dövlət səfərində olan Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin (VKP MK) Baş katibi To Lam ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüş əsnasında Əli Əsədov səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə (VKP MK) Baş katibi To Lam arasında aparılan danışıqların əhəmiyyətini qeyd edib. Bu danışıqların, həmçinin əməkdaşlığın müxtəlif sahələrini əhatə edən imzalanan sanballı ikitərəfli sənədlər paketinin iki dost ölkənin dövlətlərarası əlaqələri tarixində yeni səhifə açacağına əminlik ifadə olunub.

Vurğulanıb ki, Azərbaycan-Vyetnam münasibətləri çox qədim və zəngin ənənələrə malikdir.

Qarşılıqlı münasibətlərin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Vyetnamın birinci prezidenti Ho Şi Min tərəfindən qoyulub. Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana gəlməsi və Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri iki xalq arasında dostluğun başlanğıcını qoyub.

Xüsusi olaraq qeyd edilib ki, məhz Heydər Əliyevin səfərindən sonra sovet rəhbərliyi Vyetnama iqtisadi və elmi-texniki yardım göstərib, minlərlə azərbaycanlı mütəxəssis isə ölkənin infrastrukturunun və neft sənayesinin postmüharibə dövründə bərpasına kömək etmək üçün Vyetnama göndərilib.

Vurğulanıb ki, sovet dövründə beş minə yaxın vyetnamlı Azərbaycanda təhsil alıb.

To Lamin səfəri zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minə həsr olunmuş sərginin və onun büstünün açılışının əhəmiyyəti qeyd edilib.

Bildirilib ki, Heydər Əliyev və Ho Şi Minin miras qoyduqları irsi davam etdirərək, bu gün hər iki ölkənin rəhbərliyi dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində siyasi iradə nümayiş etdirir.

Xüsusi, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri əlaqələrin inkişafına və etimada əsaslanan əməkdaşlığın səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verib.

Azərbaycan ilə Vyetnam arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında dialoqun və səmərəli qarşılıqlı fəaliyyətin səviyyəsi yüksək qiymətləndirilib. Qeyd olunub ki, hakim partiyalar həmişə dostluq əlaqələri saxlayıb və iki ölkə arasında qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm rol oynayıblar.

Görüş zamanı Azərbaycan-Vyetnam əməkdaşlığının müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, investisiya, neft-qaz, mədəni-humanitar və başqa istiqamətlərdə gələcək inkişafı məsələləri müzakirə olunub.

Beynəlxalq axtarışda olan 4 nəfər ölkəmizə ekstradisiya edildi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Yolçuyev Anar Elmar oğlu, Məlikli Reyhan Mirbala qızı, Aslanov Zamiq Qurbanlı oğlu və Zaxarov Elşən Musa oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

"Unikal" xəbər verir ki, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Məleykə Abbaszadə tənqid hədəfinə çevrildi

Dövlət İmtahan Mərkəzi ətrafında yeni mübahisələr baş qaldırıb



Modern.az-ın məlumatına görə, bu il 2 və 9 martda keçirilən 11-ci siniflərin buraxılış imtahanının nəticələri elan edildikdən sonra ümumilikdə 10 min 981 nəfər apellyasiya müraciəti edib. Onlardan 6305-i 2 mart, 4676-sı isə 9 mart tarixində keçirilən buraxılış imtahanına qatılanlardır.

Apellyasiya şikayətlərinin bu qədər çox olması isə müzakirələrə yol açıb. Ekspertlər isə bildirir ki, Dövlət İmtahan Mərkəzinin fəaliyyəti "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu (maddə 26) və "Dövlət qulluğu haqqında" Qanunla tənzimlənən qiymətləndirmə prinsipinə əsaslanmalıdır: şəffaflıq, obyektivlik və hesabatlılıq. Amma apellyasiya ilə bağlı müraciətlərin sayındakı anormal artım bu prinsiplərin ciddi şəkildə pozulduğunu göstərir. O da qeyd olunur ki, Azərbaycanın imtahan sisteminde

qıd mövzusu isə bu qurumun yalnız texniki və inzibati deyil, həm də hüquqi və etik səlahiyyət çərçivələrini aşdığına dair ittihamlardır. Bəzi ekspertlər deyirlər ki, bu gün adı çəkilən Mərkəz sadəcə imtahanların təşkili və qiymətləndirilməsi ilə kifayətlənmir, həm də normativ hüquqi akt funksiyasını yerinə yetirməyə cəhd göstərir ki, bu da hüquqi baxımdan qəbul edilməz presedentdir. Xüsusi də əsas narahatlıq doğuran məqamlardan biri - qəbul imtahanlarına dair qaydaların DİM tərəfindən hüquqi baza olmadan dəyişdirilməsidir.

Məsələn, ekspertlər deyirlər ki, I ixtisas qrupu üzrə 2025-ci ilin qəbul meyarları hələ Nazirlər Kabinetinin 6 may tarixli qərarı verilməmişdən öncə - 17 aprel tarixində DİM tərəfindən elan olunub. Bu isə ölkənin hüquq sisteminə mühüm prinsip olan

tahanlarında eşitmə aparatlarının keyfiyyətsiz işləməsi, bəzən isə ümumiyyətlə işləməməsi halları müşahidə olunub. Xüsusi xarici dil imtahanlarında bu texniki problemlər nəticələrin etibarlılığına xələl gətirib. Buna baxmayaraq, DİM nəticələri dəyişməz saxlayıb ki, bu da Konstitusiyanın 42-ci maddəsi ilə qorunan təhsil alma hüququnun pozulması deməkdir.

Dövlət İmtahan Mərkəzi son günlər mediada və cəmiyyətdə geniş müzakirə və mübahisə predmetinə çevrilən bu məsələlər, qurumun ünvanına səsləndirilən kəskin tənqidlər, sərt ittihamlar barədə hələ ki, münasibətini açıqlamayıb. DİM-in səssizliyi isə həmin tənqidlərin haqlılığı, eləcə də ittihamların doğruluğu yönündə ictimai qənaət formalaşdırmaqdadır.

Onu da deyək ki, Dövlət İmtahan Mərkəzinə Məleykə Abbaszadə rəhbərlik edir. O, 2016-cı ildən həmin vəzifəni tutur. Bundan əvvəl isə Məleykə xanım 2000-2016-cı illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri postunda çalışıb. Sədr olmasından öncə -1994-2000-c illərdə Abbaszadə adı çəkilən komissiyanın sədrinin birinci müavini işləmişdi.

2023-cü ildə onun 70 yaşı tamam olmasının ardından təqaüdə göndəriləcəyi deyilirdi. Lakin həmin iddialar özünü doğrultmadı və Məleykə xanım artıq 25 ildir ki, ölkədə tələbə qəbuluna cavabdeh birinci şəxsdir.

Toğrul Əliyev

Elçin Əmirbəyov Çilidə bir sıra görüşlər keçirdi



Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqları üzrə nümayəndəsi Elçin Əmirbəyov Çili Respublikasına işğuzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Alberto van Klaveren, Milli Kongresinin Senatının sədri Manuel Xose Os-sandon, Deputatlar Palatasının sədri Xose Mig-el Kastro, hər iki palatada Çili-Azərbaycan Parlamentlərarası Dostluq Qruplarının sədrləri Fransisko Çauhan və Kosme Meyado və həmin qrupların üzvləri, həmçinin Çili Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Karlos Figeroa ilə görüşlər keçirib.

"Unikal" xəbər verir ki, danışıqlar zamanı Azərbaycan ilə Çili arasında ikitərəfli siyasi, iqtisadi, ticarət və humanitar əlaqələrin hazırkı vəziyyəti və perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, əməkdaşlığın fəallaşdırılmasına qarşılıqlı maraq ifadə edilib. Parlamentdə keçirilmiş görüşlər zamanı parlamentlərarası əməkdaşlığının ikitərəfli və çoxtərəfli platformalarda möhkəmləndirilməsinin vacibliyi qarşılıqlı olaraq bəyan edilib. Çilinin yüksək vəzifəli rəsmiləri ilə həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan normalaşma prosesinin indiki durumu və çağırışları barədə ətraflı və konstruktiv fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalçılıq siyasətinin nəticəsi olaraq Azərbaycanın mədəni irs obyektlərinin məhv edilməsi və ölkəmizin üzləşdiyi mina problemi diqqətə çatdırılıb. Həmçinin Çilinin minatəmizləmə sahəsində təcrübəsi xatırlanmış, işğaldan azad olunmuş ərazilərimizdə aparılmaqda olan minatəmizləmə işi çərçivəsində təcrübə mübadiləsinin və mümkün əməkdaşlığın həyata keçirilə biləcəyi qeyd olunub.

E.Əmirbəyov, həmçinin Çilinin aparıcı beyin mərkəzlərindən olan Müdafiə Nazirliyi nəzdində Siyasi və Strateji Araşdırmalar Milli Akademiyasının (ANEPE) və Xarici İşlər Nazirliyinin "Andres Bello" Diplomatik Akademiyasının rəhbərliyi və elmi işçiləri ilə görüşüb, yerli KİV nümayəndələrinə müsahibə verib.

Adil Kərimli mərakeşli həmkarı ilə müzakirələr apardı

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Mərkəş Krallığının gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Mehdi Bensaid ilə görüşüb.

"Unikal" xəbər verir ki, mayın 7-də Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən görüşdə Azərbaycanın Mərkəş Krallığındakı səfiri Nazim Səmədov da iştirak edib.

Qonağı səmimi salamlayan Adil Kərimli iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Nazir həmçinin 2023-cü ildə dost ölkəyə səfərini, orada keçirdiyi görüşləri məmnunluqla yada salıb.

Qeyd olunub ki, mədəniyyət iki ölkənin xalqlarını yaxınlaşdıran mühüm vasitələrdəndir. 2008 və 2010-cu illərdə Mərkəşdə Azərbaycan Mədəniyyəti Günləri, 2009 və 2011-ci illərdə isə Bakıda Mərkəş Mədəniyyəti Günləri keçirilib. Uzun fasilədən sonra yenidən qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Mərkəşli nazir Mohamed Mehdi Bensaid görüşə görə Azərbaycanlı həmkarına təşəkkürünü bildirib. Qonaq nazir də Mərkəşlə Azərbaycan arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Söhbət zamanı qarşılıqlı mədəniyyət günlərinin təşkili və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ötən il Azərbaycanda hava nəqliyyatı ilə 4 milyon 44,7 min sərnişin daşınıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub. Rəsmi məlumata görə, hava nəqliyyatından istifadə edən sərnişinlərin 3 milyon 296,3 mini beynəlxalq, 748,4 mini isə daxili uçuşlardan istifadə edib. Ötən il sərnişin daşınmasından əldə olunan gəlir isə 2 milyard 99 milyon 1,4 min manat olub. Bu gəlirin 2 milyard 39 milyon 555,8 min manatı beynəlxalq uçuşlardan, 59 milyon 445,6 min manatı isə daxili uçuşlardan əldə olunub.

Onu da qeyd edək ki, Azərbaycan 2020-ci ilin fevral ayından etibarən quru sərhədlərinin bağlı saxlanması hava nəqliyyatı sektorunda sərnişin daşımalarının həcmi əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, pandemiya dövründən əvvəlki bir neçə ay ərzində sərnişin daşımaları ciddi şəkildə azalmışdısa, sərhəd keçid məntəqələrində tətbiq olunan məlum məhdudiyyətlər hava yolu reyslərinə olan tələbatı artırmış oldu. Bunun nəticəsində,

hədlərini bağlı saxlayır? Bax, bunu cəmiyyətə açıq şəkildə izah etmir. Ona görə də bu gün ortaya bu cür mülahizələr çıxır..." - deyər ekspert bildirib.

Hər bir halda realıq bundan ibarətdir ki, AZAL uzun müddədən sonra artıq ziyanla işləməkdən mənfəətlə işləməyə keçib. Məsələ burasındadır ki, Cahangir Əsgərovun "Azərbaycan Hava Yolları"na rəhbərlik etdiyi dövrdə dövlətin hərtərəfli dəstəyindən

rəqabətli mühitdə formalaşmasına üstün diqqət yetirilmədiyini müəyyənləşdirib. Bütövlükdə rentabelliğin artırılması potensialı da gərəyincə dəyərləndirilməyib. Bununla yanaşı, bəzi komisiya haqları ilə bağlı bənzər standartlardan yüksək tariflərin tətbiq edildiyi də üzə çıxıb.

Yoxlamalara görə, AZAL-ın fəaliyyətində dövlət-özlə tərəfdaşlığının beynəlxalq təcrübədə mövcud uğurlu nümunələrin öyrənilərək tətbiqi imkanlarından da istifadə edilməyib. Belə bir əməkdaşlıq nəticəsində əldə edilə biləcək əlavə gəlir potensialı da reallaşdırılmamış qalıb.

Hesablama Palatasının açıqlamasında AZAL-ın xidmətlərindən istifadə göstəricisi də diqqət çəkmişdi. Açıqlamada deyilir ki, xərc tutumu daha yüksək olan uzunmə-

Cahangir Əsgərovla bağlı yüzmilyonlarla manatlıq müəmma

AZAL-ın keçmiş rəhbərinin yanlış idarəçiliyi yenidən gündəmdə... - Rəqəmlər nə deyir?



2022 və 2023-cü illərdə hava nəqliyyatı ilə daşınan sərnişin sayında ciddi artımlar qeydə alınıb. Məsələn, 2023-cü ilin ilk 9 ayında bu artım, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31% olub. Ötən ilin eyni dövrü ərzində isə hava nəqliyyatı ilə daşınan sərnişin sayı 38.6% artaraq 3,690,500 nəfərə çatıb.

İqtisadçı-ekspert Xəlid Kərimli "AzPolitika"ya şərhində bildirib ki, 2023-cü ilə müqayisədə ötən il sərnişindəşımada əhəmiyyətli artım COP-29 tədbirinin keçirilməsi ilə əlaqədar olub. Ekspert xatırladır ki, tədbirlə əlaqədar on minlərlə insan Azərbaycana səfər etmişdi.

X. Kərimli qeyd edir ki, quru sərhədlərinin bağlı qalması insanların məcburən hava nəqliyyatına yönəldir. Bununla belə, o, quru sərhədlərinin "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) gəlirlərinin artırılması məqsədi ilə bağlı saxlanması dair iddialar inandırıcı deyil. "Hökumət niyə quru sə-

(büdcə hesabına dotasiya ayrılması, təyyarələrin alınması və s.) uçuş biletlərinin baha olmasına dəfə-dəfə faktora baxmayaraq şirkət hər il zərərə başa vurdu. Əsgərovun ailə biznesinin ilbəl çişəkləndiyi, böyüdüüyü bir vaxtda AZAL daha böyük bir borc bataqlığına yuvarlanırdı. Belə bir təzadın kökündə korrupsiyanın dayandığına dair cəmiyyətin əksər hissəsində ciddi şübhələr vardı.

Və günlərin bir günü Hesablama Palatasının adı çəkilən QSC-də apardığı yoxlamaların nəticələri açıqlandı. Bu barədə hesabatdan 2019-2021-ci illəri əhatə edən yoxlama zamanı qurumda bir çox nöqsanların üzə çıxdığı məlum olurdu. Hesablama Palatasının açıqlamasından aydınlaşırdı ki, aparılan yoxlamalar şirkətin xidmətlərinin bahalıq, rəqabət mühitinin məhdudluğu ilə bağlı indiyə qədər müxtəlif səviyyələrdə səsləndirilən nöqsanları təsdiqləyir.

Açıqlamada vurğulanırdı ki, audit yoxlaması qiymətlərin daha

safəli istiqamətlərdə doluluq səviyyəsi orta göstəricidən önəmli səviyyədə aşağıdır. Bildirilirdi ki, AZAL-ın reaktiv mühərrik yanacağından istifadə etdiyi həcmələrinin alış qiymətləri 2021-ci ilin fevralından bəri beynəlxalq satış birlərlərində formalaşan qiymətlər əsasında müəyyənləşdirilir. Halbuki, reaktiv mühərrik yanacağının ölkədaxili istehsalı var və bunu dövlət tənzimləmir. Bu baxımdan, Palata Azərbaycan İnvestisiya Holdinginin idarəetməsində olan milli rezidentlər arasında qarşılıqlı kommersiya münasibətlərinin dövlət sektoru kontekstində tənzimlənmədiyini ayrıca vurğulayırdı.

Hesablama Palatasının audit ortada çıxarmışdı ki, iş və xidmətlər, əsasən, kənar hüquqi şəxslərə sifariş verilib; bütövlükdə maddəli işçi kontingentinin ştat cədvəli üzrə və gerçək sayı uzunmüddətli dövr üçün optimallaşdırılmayıb.

Bu və digər nöqsanların fonunda 2022-ci ilin əvvəlinə olan məlumatına görə, AZAL-ın borcu 2 milyard 100 milyon manata yaxın idi.

Həmin borc məbləği və Hesablama Palatasının aşkarladığı nöqsanlar fonunda Cahangir Əsgərovun AZAL-ı yarıtmaq şəkildə idarə etdiyi bir daha gözə önündə aydın şəkildə canlanır. Bir sözlə, 1996-cı ildən bu quruma 27 il boyunca rəhbərlik edən Əsgərov "Azərbaycan Hava Yolları"nı o qədər çıxılmaz vəziyyətə salmışdı ki, yalnız quru yollarının bağlanmasıyla sonradan sonra AZAL ziyandan mənfəətə keçməyə başladı, onun vəzifədən azad edilməsinin ardınca isə adı çəkilən QSC yeni mərhələyə qədəm qoyub və hazırda ölkənin hava nəqliyyatından gəlirlər az qala 6 dəfəyədək artıb. Fikrimizcə, əlavə şərhə ehtiyac qalmır...

Sənan Mirzə

Bir neçə gün öncə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu qalmaqallı şəkildə gündəmə gəlib. Belə ki, M.Pənahovun gəlını H.Pənahova Haqqın.az-a müraciət edərək həyat yoldaşı Məhəmməd tərəfindən zorakılığa məruz qaldığını deyib. O, hadisənin ABŞ-də baş verdiyini iddia edib və Azərbaycana qaçaraq həyatda qala bildiyini vurğulayıb.

H.Pənahovanın sözlərinə görə, həyat yoldaşı spirtli içki aludəçisi olub. Qadın bildirib ki,əri pivəni içdikdən sonra boş butulkaları onun üzerine

eləcə də ABŞ və Dubay banklarında hesabları olub.

Məlumat üçün bildirek ki, cütlük 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, daha sonra Los-Ancelesə köçüb.

"Teleqraf.com" isə yazıb ki, Məhəmməd Pənahovun adı əvvəllər də bir neçə qalmaqalda, o cümlədən adam döymə cinayətində hallanıb. O, 2010-cu ildə Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən binada Azərbaycan Tibb Universitetinin "Məhkəmə təbabəti"nin baş müəllimi, əməkdar müəllim Oleq Mirzəyevə qarşı zorakılıq edib. O.Mirzəyevlə eyni binada yaşayan Məhəmməd Pə-

maza çevrilib. Baş verənlərin ardından 2000-ci ildən bu yana Mərkəzi Seçki Komissiyasına rəhbərlik edən Məzahir müəllimin təqaüdə göndərilməsi kifayət qədər yüksək ehtimaldır.

"Məlumdur ki, son illərdə adları övladlarının özbaşınalığı, "şiltaqlığı" ilə gündəmə gələn çox sayda vəzifəli şəxs öz postları ilə vidalaşmalı olub. Oxşar təcrübənin Məzahir Pənahovla bağlı da təkrarlanması tamamilə mümkündür" deyən bir mənbəmiz bu il ölkədə hər hansı seçkinin, və yaxud referendumun gözlənilmədiyinə diqqət çəkib: "Bu isə artıq 75 yaşına yaxınlaşan Pənahovla yolla-

Məzahir Pənahov yola salınır

Oğlu ilə bağlı qalmaqal MSK sədrinin kreslosunu laxlatdı



atıb. Bu zaman xanım hamilə olduğunu bildirib. Şikayətçinin sözlərinə görə, şiddətə məruz qaldığı belə insidentlərdən biri zamanı övladını itirib.

O, 17 ay birgə yaşadıqdan sonra Kaliforniyada qaldıqları villadan qaçmağa qərar verib. Məlumata görə, qadının valideynləri və qohumları dəfələrlə ona Kaliforniyada polisə müraciət etməyi tövsiyə ediblər, lakin o, Bakıya qaçaraq xilas olub.

Qeyd olunub ki, M.Pənahovun oğlu Bakıda olan həyat yoldaşına zəng edərək onu hədələyib. Nəticədə qadın boşanma iddiası ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Bildirilir ki, həmin dövrdə işsiz olan M.Pənahov Los-Ancelesin prestijli bölgəsində 2.035.400 dollara dəbdəbəli villa alıb. Bildirilib ki, cütlük ABŞ-də maliyyə çətinliyi çəkməyib və onların "Halifax", "Natwest" kimi Britaniya,

nahov həyətdə söyüş söydüyünə görə baş müəllimin qınağına tuş gəlib. Ancaq M.Pənahov üzr istəmək əvəzinə onun boğazından tutaraq xəsarət yetirib. O.Mirzəyev aidyyəti üzrə 22-ci bölməyə müraciət edib.

Bundan əlavə, elə həmin binada yaşayan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun Məhəmməd Pənahovla problemlər yaşadığı bildirilir. Belə ki, M. Pənahovun evində hay-küylü məclislər təşkil etməsi Z.Əsgərovun narazılığına səbəb olub. O, bununla bağlı Məzahir Pənahova şikayət etdiyi qeyd olunur.

Bəzi iddialara görə, M.Pənahovun oğlunun həyat yoldaşına şiddət təbiq etməsinin üzə çıxmasının, bunun ardınca isə onun keçmiş qalmaqallarının da gündəmə gəlməsindən sonra MSK sədrinin 25 ildir tutduğu kürsüsünün laxlaması qaçıl-

rın ayrılması ehtimalını bir az da qüvvətləndirir, çünki yeni MSK sədrinin bu vəzifəyə alışıması üçün kifayət qədər vaxtı olacaq".

Mənbəmiz xatırladı ki, bir müddət öncə Mərkəzi Seçki Komissiyasına ayrılan büdcə vəsaitlərinin şəffaf xərclənməsinə dair mediada şübhələr dilə gətirilmişdi: "Daha əvvəl isə Hesablama Palatasının bu qurumda apardığı yoxlamalar zamanı müəyyən maliyyə pozuntuları ortaya çıxmışdı. İndi isə Məzahir Pənahovun oğlunun cəmiyyətdə geniş ajiotaja və ictimai qınağa səbəb olan bir qalmaqalla gündəmə gəlməsi Komissiya sədrinin evəzlənməsi ehtimalının reallaşa biləcəyinə dair qənaətləri möhkəmləndirib. Sözügedən postda çalışmasının 25-ci ilində Pənahovun yola salınması qətiyyətlə təəccüblü olmayacaq" deyərək mənbəmiz əlavə edib.

Yeri gəlmişkən onu da vurğulayaq ki, mətbuatda Məzahir müəllimin çox sayda mülklərinin, ticarət obyektlərinin, övladlarına məxsus bahalı maşın kolleksiyalarının olması barədə məlumatlar yayılıb. Bu sırada isə Novxanıda və Zaqulbadə bağ evləri, "Nizami" metrostansiyası yaxınlığında və Səbail, Nərimanov rayonları ərazisində mənzilləri, villaları, həmçinin restoran və tikinti biznesi, eyni zamanda Avropada daşınan və daşınmaz əmlakları göstərilir (siyahı tam deyil).

Onun MSK sədri postunda oturaraq bu qədər sərvəti necə topladığı isə mütəmadi olaraq müzakirə mövzusunə çevrilir...

Sənən Mirzə



"Gələcəyə böyük ümidlərlə baxırıq" - Spiker

"Ötən dövrdə xalqımız konstitusiyada bəyan edilən demokratiya, ədalət və qanunun aliliyi yolu ilə inamla addımlayıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

MM sədri bildirib ki, yoxsulluğun azaldılması, həyat səviyyəsinin yüksəldilməsi, sosial sahənin modernləşdirilməsi ilə bağlı genişmiqyaslı proqramlar həyata keçirilib.

"Gələcəyə böyük ümidlərlə baxırıq. Bu gün əminliklə söyləyirik ki, Cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın doğma yurdlarına qaytarılması kimi ümumilli məqsədi də gerçəyə çevirəcək. Azərbaycan davamlı inkişaf yolu ilə irəliləməkdə davam edərək yeni tarixi qələbələrə imza atacaq", - deyərək S.Qafarova qeyd edib.

Anar Kəlbiyev

"Heydər Əliyevin rolu əvəzsizdir" - Baş prokuror



"Ümumilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və konstitusiya quruculuğunun banisi kimi rolu əvəzsizdir".

"Unikal" xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı Şəhər Prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan müstəqilliyini qoruyub saxlayaraq hüquqi dövlətin təməlini möhkəmləndirib, Prezident İlham Əliyevin rəhbərliyi altında isə dövlət suverenliyi tam təmin edilərək ərazi bütövlüyü bərpa olunub.

Baş prokuror həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə orqanlarının inkişafı və müasirləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, istifadəyə verilən yeni korpusun müasir şəraitinin Bakı Şəhər Prokurorluğunun fəaliyyətinin daha da səmərəli və məhsuldar olmasına töhfə verəcəyini vurğulayıb.

Baş prokuror yeni inzibati binanın açılışı münasibətilə dövlət başçısına prokurorluq əməkdaşları adından dərin təşəkkürünü bildirərək Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğının nəticəsində bu cür müasir infrastrukturun təmin olunduğunu qeyd edib. O, yeni şəraitin peşəkarlığın və iş potensialının artırılmasına, habelə vətəndaş məmnunluğunun təmin olunmasında mühüm irəliləyişlərə səbəb olacağını vurğulayıb.

Parlamentin növbəti iclasının tarixi

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin iclasında məlumat verib.

O qeyd edib ki, növbəti iclas mayın 16-da keçiriləcək.



Mərkəzi Bank "Payriff"-ə məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı "Payriff" QSC-yə icrası məcburi göstəriş verib.

"Unikal" AMB-yə istinadən xəbər verir ki, AMB-nin "Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası"nın 3.2-ci və 4.2-ci bəndləri ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, bundan əlavə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "Payriff" QSC-yə icrası məcburi olan göstəriş verilib.

Azərbaycanda neçə xəstə sümük ili köçürülməsi üçün növbə gözləyir?

Azərbaycanda hazırda 70-dən çox talassemiya xəstəsi sümük ili transplantasiyası üçün növbə gözləyir.



Bunu Bakıvaxtı.az-a açıqlamasında Talassemiya Mərkəzinin Baş həkimi Səhər İsmayılova deyib.

Onun sözlərinə görə, bu ilin ötən dövründə 12 nəfərə sümük ili köçürülməsi əməliyyatı tətbiq olunub, onlardan 10-u talassemiya xəstəsidir: "Həmin pasiyentlərin vəziyyəti qənaətbəxşdir və heç bir ölüm faktı aşkarlanmayıb".

S.İsmayılova bir daha xatırladı ki, tibb müəssisələri Azərbaycanda yeganə sümük ili transplantasiyası tətbiq edən mərkəzdir. Burada təkcə talassemiya xəstələri üçün yox, digər qrupdan olan xəstələrə də ilik əməliyyatı icra olunur.

Baş həkim eyni zamanda talassemiya xəstələrinə sümük ili köçürülməsi məsələsində ən böyük problemin donorun çətin tapılmasında görüb: "Əgər donor rahat tapılsa, əməliyyatı rahat şəkildə icra edə bilərik. Ailə üzvləri arasından donorun tapılma ehtimalı 25 faizdir. Uyğun ilik adətən bacı və qardaşdan götürülür. Təəssüf ki, bir qrup talassemiya xəstələri bu sarıdan şanslı ola bilmir və nəticədə donoru tapımayanlar məcbur növbə gözləməli olur".

Qeyd edək ki, 8 May - Beynəlxalq Talassemiya Günüdür.

İş adamı Süleymanov Rəşid Qoşnalı oğlu ilə "Şərur" MTK arasındakı məhkəmə prosesi yekunlaşıb.

"Unikal" xəbər verir ki, modern.az-ın məlumatına görə, iddiaçı cavabdehə investisiya olaraq hissə-hissə cəmi 1.000.000 ABŞ dolları məbləğində pul verib. Qoyduğu həmin investisiyanın müqabilində cavabdeh ona qeyri-yaşayış sahəsi verməli olsa da, buna əməl etməyib. Axırncı dəfə 2023-cü il 4 noyabr tarixində cavabdehə onun satış üzrə meneceri vasitəsilə 1.000.000 ABŞ dollarının 246.000 ABŞ dolları hissəsini verib. Həmin pulları o, Binəqədi rayonu S.S. Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 sayılı binanın qarşısında ("Azadlıq" metrostansiyası

bir nəfərin avtomobilini gülləbarana tutmuşdu. O zaman ölkə rəhbərinin məsələyə qarışması ilə Şahin Axundov həbs olundu, 5 il cəza çəkdikdən sonra azadlığa çıxdı. Musavat.com-a daxil olan son məlumatda deyilir ki, baş verən qalmaqaldan sonra İsfəndiyar Axundov oğlu Şahin Axundovu Türkiyəyə göndərüb, uzun illər orada yaşayıb. Lakin orada da tikinti maqnatının oğlu dinc dayanmayıb, adı ən müxtəlif qalmaqallara qarışmış. Hətta onun bu yaxınlarda Bakıya gəlməsi, psixoloji durumunda gərginlik yaranması, onu xəstəxanalardan birinə yerləşdirilməsi xəbəri də vardı. Bildirirdi ki, Şahin Axundov ciddi nəzarət altında müalicə olunur.

Sonuncu həbs xəbərindən sonra Şərurlu İsfəndiyar "Qafqazinfo"ya

çıxarışının hələ də verilməməsinə etiraz səslərini ucaldıblar. Belə bir vəziyyətdə sakinlər təbii olaraq aldıkları evlərə qeydiyyatda düşə bilmirlər. Sitat: "Bəzi sakinlər övladlarını məktəbə və ya uşaq bağçasına yazdırmaqdan ötrü polis idarəsində qeydiyyata düşürlər. "Jasmine Park"-da evləri olduğu halda ora qeydiyyata düşə bilmirlər. Sənəd məsələsinin həll olunmaması şirkətin maraqlarına uyğundur. Çünki mənzillərini satmaq istədikdə məcburən şirkətə müraciət edirlər. Alqı-satqı müqaviləsinin dəyişdirilməsi şirkətdə həyata keçirilir. Müqavilənin dəyişdirilməsi üçün şirkət sakinlərdən qeyri-qanuni şəkildə 3000 manat vəsait tələb edir. Mənzilin çıxarışı olacağı təqdirdə, daha az dövlət rüsumu ödəməklə alqı-satqı

Şərurlu İsfəndiyarın biznesi əlindən çıxa bilər

Tikinti maqnatının adı ətrafında baş verən ard-arda qalmaqalların pərdəarxası... - Şok təfərrüatlar!

sinin ətrafında) inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün ödəyib. Lakin kooperativ pulu ondan aldıqdan sonra ticarət mərkəzinə verməyib və ödədiyi pulun bir qismini hissə-hissə qaytarıb.

Sonuncu dəfə 2022-ci il aprel ayında iddiaçıya 25.000 ABŞ dolları qaytarılıb. İddiaçının cavabdehə ödəmiş olduğu 467.000 ABŞ dolları məbləğində pul isə geri qaytarılmayıb.

"Azadlıq" metrostansiyasının yaxınlığındakı ticarət mərkəzinə başqasına satdıqdan sonra cavabdeh iddiaçıya həmin əraziyə yaxın "Red Plaza" adlı binadan qeyri-yaşayış sahəsi ayıracağını vəd verib. 2023-cü ilin mart ayında kooperativin rəhbərliyi ilə bu məsələyə dair son müzakirə olub. Cavabdeh həmin sahəni də verməyəcəyini və qalan 467.000 ABŞ dolları məbləğində pulu qaytarmayacağını bildirib.

Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qərar qəbul olunub. 467.000 ABŞ dolları əsas borc, gecikdirilmiş 242 gün üçün 15.481 ABŞ dolları illik 5 faiz olmaqla, cəmi 482.000 ABŞ dolların cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə qərar verilib.

Qeyd edək ki, "Şərur" MTK məşhur iş adamı, qeyri-rəsmi milyarder, "Şərurlu İsfəndiyar" kimi tanınan və son vaxtlar yenidən qalmaqallı xəbərlərin "qəhrəmanına" çevrilən İsfəndiyar Axundova məxsusdur.

Ali Məhkəmənin yuxarıda bəhs etdiyimiz qərarı ilə 1 milyon manatlıq şok yaşayan tikinti maqnatı bu günlərdə başqa bir skandalla da üzləşmişdi. "Unikal"-ın yazdığına görə, onun oğlu növbəti dəfə həbs edilib.

Məsələ burasındadır ki, Şahin Axundov əvvəllər də həbs həyatı yaşamışdı. Onun adı 20 il öncə böyük bir qalmaqalın mərkəzi fiquru olaraq gündəmə gəlmişdi. Həmin vaxt oğlu Axundov Türkiyə səfirliyinin önündə



açıqlamasında bu məlumatı təkzib etmişdi: "Oğlum yanımdadır, həbs edilməyib. Əgər tutulsaydı rəsmi qurum məlumat yayardı".

Lakin tikinti maqnatının təkzibi cəmiyyətdə inandırıcı qarşılanmadı, hətta onun oğlunu son anda həbsdən qurtardığı barədə fikirlər dolaşdı.

"Şərur" MTK sahibinin son günlərdə başı digər qalmaqallara da qarışmış. İsfəndiyar Axundovun tikinti şirkətindən ev alanların bir çoxu ödəmələrdə cəmi 1-2 aylıq gecikməyə görə onlardan 20-25 min manat əlavə pul tələb edildiyinə dair KİV-ə ard-arda şikayətlər ünvanlamağa başlayıb. Onların arasında Regional Sosial Təşəbbüslər Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalov, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, mayor Elnur Nağıyev və başqaları da var. Şikayətçilər bu absurd tələb yerinə yetirilməyəcəyi təqdirdə evlərinin əllərindən alınacağı ilə hədələndiklərini də bildirib.

Məsələ bununla da bitmir. Ötən ay Xırdalan şəhər "Jasmine Park" yaşayış kompleksinin sakinləri əmlak hüquqlarının təmin edilmədiyindən ictimaiyyətə gileyləniblər. Mediada yer alan şikayətdə vətəndaşlar illər öncə ödənişini edib aldıkları mənzilin

ola bilərdi. Lakin şirkət çıxarışları verməməklə özü üçün əlavə qazanc yeri təmin edir. Belə ki, hər alqı-satqı prosesindən əlavə 3 min manat qazanır ki, bu da qanunsuzdur. Həmin 3 min manatın qeydiyyatı aparılmır və heç bir vergi prosesinə cəlb edilmir" (Qafqazinfo).

Onu da deyək ki, adınəkilən yaşayış kompleksi Şərurlu İsfəndiyarın MTK-sı tərəfindən inşa edilib və yuxarıdakı şikayətdə yer alan ittihamlar da təbii ki, bu şirkətə ünvanlanıb.

Qısası, təkcə son 1 ayda Şərurlu İsfəndiyarla bağlı 4 qalmaqallı xəbər gündəmi zəbt etdi. Bir çoxları bunu təsadüfi saymır və belə getse, onun biznesinin əlindən çıxacağını düşünür.

Unutmayaq ki, son vaxtlar hökumət vətəndaşları narazı salan, onları aldadan tikinti şirkətləri, iş adamları ilə bağlı şikayətlərə xüsusi həssaslıqla yanaşır və hüquqi müstəvidə sərt addımlar atır. "Şərur MTK" və onun sahibi ətrafında skandalların intensivləşməsi bu şirkət və Şərurlu İsfəndiyarla bağlı da oxşar addımların atılacağına dair ehtimalları qüvvətləndirib.

Sənan Mirzə

5.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması



**Azərbaycan
Respublikasının
Medianın İnkişafı
Agentliyi**

ların ali təhsilə çıxışını tamamilə məhdudlaşdırır."

Dünya təcrübəsində gender balansına sistemli yanaşma tətbiq olunur. Skandinaviya ölkələrində, xüsusilə İsveç və Norveçdə hökumətlər xüsusi stimullaşdırıcı proqramlarla gender balansını qoruyur. Bu proqramlara daxildir: ucqar kəndlərdən olan qızlara dövlət tərəfindən təmin edilən yataqxana imkanları, təhsil kreditləri və ailələrin maarifləndirilməsi. Gürcüstanda isə 2019-cu ildən



Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib

"Sovetski"də yerləşən və Əbilov klubu kimi tanınan tarixi bina söküləcək?

Yasamal rayonu Zülfü Adıgözəlov küçəsi 120 ünvanında yerləşən tikilinin (İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyi bina-red.) tarixi və memarlıq əhəmiyyətini nəzərə alaraq, reyestrə daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclasında baxılıb və şura üzvləri tərəfindən müsbət qərar verilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Ekspertlər Şurasının rəyi AMEA-ya göndərilib

Bildirilib ki, sözügedən tikili ilə bağlı qanunvericiliyə uyğun olaraq, rəy alınması üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət olunacaq.

Qədim binanın mədəni abidələr siyahısına salınıb-salınmaması AMEA-nın rəyindən sonra bəlli olacaq

Qeyd edək ki, bir müddət əvvəl Kulis.az-da 103 yaşlı Əbilov klubunun (İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi-red.) tarixi, onun yerləşdiyi binanın yaşının iki əsrdən artıq dövrü əhatə etməsi, memarlıq üslubu və mənəvi əhəmiyyəti barədə araşdırma xarakterli yazı yayımlanmışdı. Tikilinin tarixi və memarlıq əhəmiyyətini nəzərə alaraq, həmin reyestrə daxil edilməsi üçün yeni aşkar edilmiş abidə qisminə qeydə alınması və sözügedən məsələyə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılması üçün təqdim olunacağı ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-ya verilən məlumat da həmin yazıda əksini tapmışdı. Ekspertlər Şurasının müsbət rəyi AMEA tərəfindən təsdiqləndiyi halda binanın sökülmə təhlükəsi aradan qalxacaq.

Söküntü işləri hansı ərazilərdə aparılacaq?

Xatırladaq ki, APA-nın əldə etdiyi məlumatlara görə, Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində ilk növbədə Yasamal rayonunda "Sovetski"-nin növbəti hissəsi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ətrafı (sağ istiqamətdə), Nizami küçəsi ilə Təzəpir məscidi arasındakı ərazilərdəki köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalılıq vəziyyətdə olan su və kanalizasiya xətləri söküləcək, köçürüləcək sakinlərə müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək.

Təhsil sahəsində qadınların üstünlüyü artır

Təhsil eksperti Kamran Əsədov bildirib ki, bununla belə cənub bölgəsində - Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, eləcə də şimal-qərbdə - Balakən, Zaqatala, Qax və Qəbələdə qızların imtahanlarda iştirak və qəbul faizinin aşağı olması müşahidə olunur

Ölkəmizdə son illər qadınların təhsil sahəsində nailiyyətlərinə daha çox rast gəlinir. Hətta illər öncə qız uşaqlarının təhsil almasına qarşı çıxan ucqar kəndlərdə belə artıq onların təhsil almasına şərait yaradılır. Təhsildə gender bərabərliyinin təmin olunması qadınların idarəedicisi, qərar qəbuledici, eləcə də qanun qəbuledici instansiyalarda təmsilçiliyinə imkanlar yaradıb. Azərbaycanda tarixən təhsilə və akademik fəaliyyətə geniş çıxışı olan qadınlar və qızlar elmdə, o cümlədən rəhbər vəzifələrdə nəzərəcarpacaq uğurlar əldə ediblər. Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə nüfuzunu ilbəl artırır.



Təhsil üzrə ekspert Kamran Əsədov "Unikal" qəzetinə müsahibəsində bildirib ki, Azərbaycanda ali məktəblərə qəbul prosesində gender göstəriciləri diqqətlə təhlil olunduqda, səthi baxışla qadınların üstünlüyü müşahidə edilərsə də, bu statistikanın arxasında çoxsaylı sosial, iqtisadi və mədəni amillərin dayandığı görünür. Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin son illərdə təqdim etdiyi qəbul nəticələri göstərir ki, 500 və daha yuxarı bal toplayan abituriyentlərin böyük hissəsi qadınlardır. Məsələn, 2023-cü ildə keçirilmiş ali məktəbə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayanların 62 faizi qızlardır. Bu tendensiya son beş ildə də davamlı şəkildə müşahidə olunur. Eyni zamanda, müəllimlik, filologiya və sosial elmlər kimi ixtisaslarda qızların payı oğlanlara nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu, ilk baxışdan gender bərabərliyinin qadınların xeyrinə pozulduğunu göstərə bilər, lakin əslində bu vəziyyət struktur problemlərin və gendərə əsaslanan təhsil seçiminin nəticəsidir.

"Cəmiyyətin sosial və mədəni konfigurasiyası oğlanların təhsildən daha tez ayrılmasına, əmək bazarına və ya hərbi xidmətə cəlb olunmasına, bəzən isə peşə təhsilə yönəldilməsinə səbəb olur. Bu, qızların ali təhsildə görünən üstünlüyünü izah edir. Lakin bu göstəricilər qadınların təhsildə uzunmüddətli davamlılıq, elmi fəaliyyətə inteqrasiya və əmək bazarına giriş imkanları baxımından da üstün olduğunu göstərmir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ali təhsilli qadınların əmək bazarına daxilolma səviyyəsi kişi həmkar-

larına nisbətən daha aşağıdır və qadınların əsasən aşağı maaşlı, sosial sahələrə yönəldiyi müşahidə olunur.

Regionlar üzrə təhlil göstərir ki, gender fərqləri balanslı şəkildə ölkənin bütün ərazisində təzahür etmir. Bakı, Gəncə, Sumqayıt, Abşeron və digər ərazilərdə qızların ali məktəbə qəbul faizi yüksəkdir. Amma cənub bölgəsində - Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, eləcə də şimal-qərbdə - Balakən, Zaqatala, Qax və Qəbələdə qızların imtahanlarda iştirak və qəbul faizinin aşağı olması müşahidə olunur. Bu fərq xüsusilə kənd yaşayış məntəqələrində özünü göstərir. Dövlət İmtahan Mərkəzinin 2021-2023-cü illər üzrə regionlararası təhlilinə görə, bu bölgələrdə abituriyentlər arasında qızların faiz nisbəti ümumi göstəricidən 15-25 faiz azdır. Bu, bir tərəfdən ailələrin qızların təhsilini davam etdirməsində maraqlı olmaması ilə, digər tərəfdən isə şəhərdə təhsil almağa şəraitin olmaması, yataqxana, təhlükəsizlik və maliyyə imkanlarının zəifliyi ilə bağlıdır", deyir K. Əsədov bildirib.

Müsahibimiz deyir ki, bununla yanaşı, "Gender bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, təhsil sahəsində qadın və kişilər üçün bərabər imkanların təmin edilməsi dövlətin vəzifəsi kimi təsbit olunub. Bu qanun ali təhsilə çıxışda və təhsilin keyfiyyətində gender balansının təmin olunmasını nəzərdə tutsa da, praktikada bu balans regionlararası kəskin fərqliliklər səbəbindən pozulur. Məsələn, bəzi kəndlərdə qızlar orta məktəbi bitirməmiş ailə tərəfindən məktəbdən çıxarılır, ya da erkən nikaha cəlb olunur. Bu isə on-

etibarən ali məktəbə qəbul zamanı bəzi regionlardan olan və sosial cəhətdən həssas ailələrdən çıxan qızlara əlavə kvotalar ayrılır və bu tədbirlər vasitəsilə gender fərqləri mərhələli şəkildə azaldılır.

Azərbaycanda isə gender bərabərliyi istiqamətində qəbul olunan qanunvericilik aktları olsa da, onların icrası zəif və monitoring mexanizmləri demək olar ki, yoxdur. Nəticədə, ali məktəblərə qəbulda görünən gender balansı daha çox şəhərli və imkanlı qızların üstünlüyünü əks etdirir. Əslində isə kənd yerlərindəki qızlar bu balansın xaricində qalır. Belə olan halda, qəbul statistikasına gerçək gender bərabərliyini deyil, sosial və coğrafi təbəqələşməni göstərir".

Ekspert deyir ki, bu vəziyyəti dəyişmək üçün ilk növbədə regionlar üzrə gender və təhsil üzrə sistemətiq hesabatlılıq formalaşdırılmalıdır. Hər rayon üzrə oğlan və qızların təhsilə çıxışı, məktəbə davamiyyəti, buraxılış və qəbul imtahanındakı nəticələri ictimaiyyətə açıq şəkildə təqdim olunmalı, təhlil əsaslı siyasətlər hazırlanmalıdır. Təhsildə gender bərabərliyi təkcə hüquqi çərçivədə deyil, praktiki müstəvidə - yeni ailə münasibətləri, sosial dəstək, maddi imkanlar, yataqxana və nəqliyyat kimi məsələlərdə də tətbiq olunmalıdır. Əks halda, ali təhsilə qəbulda müşahidə edilən gender fərqləri, struktur problemləri gizlədəcək və sosial ədalətsizlik daha da dərinləşəcək. Bu isə cəmiyyətin bütövlükdə inkişafı üçün təhlükəli nəticələr doğura bilər.

Gülayə Mecid

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin ayırdığı maliyyə əsasında hazırlanır.

Musiqi və incəsənət müəllimlərinin attestasiyasına başlanılır



Mayın 12-dən Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır.

Bu barədə "Unikal"a nazirlikdən bildirilib.

Qeyd edilib ki, növbəti mərhələdə Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə 20 musiqi və incəsənət məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin, habelə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edə bilməyən təhsilverənlərin, ümumilikdə 620 işçinin attestasiyası keçiriləcəkdir.

Xatırladaq ki, attestasiyanın ilk mərhələsi Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib.

Kürdə suyun səviyyəsi yarım metr artıb

Avtomat hidroloji stansiyaların mayın 8-i saat 10:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Böyük Qafqaz ərazisindən axan Əyriçayda 28 sm, Qarasuçayda 18 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 9 sm, Tərtərçay-Vəngdə 3 sm, Kür çayının aşağı axınında Kür-Surrada 50 sm, Kür-Zərdab, Kür-Salyanda 20 sm, Kür-Şirvanda 42 sm, Kür-Bankədə 21 sm, Araz çayının aşağı axınında Araz-Novruzluda 48 sm, Araz çayının yuxarı axımında isə 10 sm artım qeydə alınıb.

Transsərhəd çayı olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 7 sm artıb, su sərfi 294 m3/san olmaqla normanın 148%-ni təşkil edir



Bank kartlarından 33 min manatdan çox pul oğurlandı



Mayın 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 12082, 5000, 4010, 2800, 2800, 1980, 1182, 1041, 1014, 999, 900, 730, 560, 250, 140, 135, 112, 110, 100, 50, 40, 8 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məhsul bazarı

2025-ci ilin birinci rübündə pərakəndə ticarət şəbəkələri tərəfindən əhaliyə 64415,0 min manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,2 faiz çox istehlak malları satılmışdır.

2025-ci ilin birinci rübündə pərakəndə ticarət şəbəkələri tərəfindən əhaliyə satılmış ərzaq məhsulları, içkilər və bütün məmulatlarının həcmi azalaraq 21608,3 min manat, qeyri-ərzaq mallarının həcmi artaraq 42806,7 min manat olmuşdur.



Ucar Rayon Statistika İdarəsinin baş məsləhətçisi Tural Əzizli

Sənaye

Sənaye müəssisələrində və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin birinci rübündə 4893,8 min manatlıq məhsul istehsal edilmişdir.

2025-ci ilin birinci rübündə sənaye sahəsində istehsalın və xidmətlərin həcmi 1144,0 min manatı və ya 23,4 faizi dövlət sektorunun, 3749,8 min manatı və ya 76,6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

Ucar Rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi Cəlil Vəliməmmədov



Eldar Əzizov: Azad olunan ərazilərdə işlər ildırım sürəti ilə aparılır

İşğaldan azad olunan ərazilərdə işlər ildırım sürəti ilə aparılır.

"Unikal" xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə münasibətlə tədbir və Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib.

O bildirib ki, bütün sahələrdə olan inkişaf prokurorluq orqanlarında hiss olunur:



"İşğaldan azad olunan ərazilərdə işlər ildırım sürəti ilə aparılır. Ora ilə yanaşı paytaxtda və digər regionlarda inkişaf aparılır. İslahatlar aparılır. Digər postsovet ölkələrində durğunluq var, lakin bizim ölkəmizdə inkişaf sürətlə gedir.

Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir. Biz bu gün özümüzü Fransa ilə də müqayisə edə bilərik. Lakin biz hazırda postsovet ölkələri müqayisədə xeyli irəliləyirik. Balaca ölkə olsa da, bizim sözümüz keçir".

"Azəriqaz" 83 min manatlıq məhkəməni uduzdu - İstixanaya əlavə borc yazırmış

Məhkəmə "Azəriqaz" istehsalat Birliyinin şirkət üzərinə qoyduğu 83 717 manatlıq borcun silinməsi ilə bağlı qərar verib.

"Unikal" Modern.az-a istinadən xəbər verir ki, Şəmkir rayonunda yerləşən MMC "Azəriqaz"a qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib və 166056,38 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

Məlumata görə, şirkətə məxsus istixana 2019-cu ildən qazla təchiz edilib. 2024-cü ilin iyun ayına qədər iddiaçı tərəfindən yol verilmiş qanunsuzluqlardan məlumatsız olunduğundan tərəflər arasında hər hansı mübahisə olmayıb. İstifadə edilmiş qazın dəyəri daim vaxtılıq vaxtında ödənilib. 2024-cü ildə isə cavabdehlə mübahisə yaranıb.

Belə ki, 2024-cü ilin yanvar ayından iyun ayınadək, 5 ay müddətində ümumilikdə 83717,48 manat məbləğində saygac göstəricisindən əlavə aktlar əsasında borc hesablanmış. Mübahisələndirilən ümumi məbləğin 82338,90 manat hissəsi ilə bağlı bildirilir ki, cavabdeh təşkilat qaz saygacının guya işlək vəziyyətdə olmadığını qeyd edərək real şəfiyyatdan artıq təbii qazın dəyərini hesablayıb. İddiaçıya hər ay təqdim edilən hesab fakturalarda borcun aktlar əsasında hesablandığı qeyd edilməyib. Bu səbəbdən mübahisələndirilən 166056,38 manat ümumi borc məbləğinin alıqlar və digər qanunsuz yollarla hesablandığından



məlumatsız olub.

Bakı Kommersiya Məhkəməsi MMC-yə əsassız olaraq hesablanmış 83717 manat borcun silinməsi öhdəliyini Azəriqaz İB-yə həvalə edib.

2025-ci ilin 1-ci rübündə Qusar rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlər

2025-ci ilin yanvar-mart aylarında Qusar rayonunda əhaliyə 25868,4 min manatlıq və yaxud keçən ilin müvafiq dövrü ilə müqayisədə 3503,4 min manat və ya faktiki qiymətlərlə 15,7 faiz çox ödənişli xidmətlər göstərilmişdir.

Göstərilən ödənişli xidmətlərin 23973,4 min manatı və yaxud 92,7 faizi hüquqi şəxslər, 1895,0 min manatı və yaxud 7,3 faizi isə fiziki şəxslər tərəfindən həyata keçirilmişdir.

Qusar rayonunda əhaliyə göstərilən 25848,4 min manatlıq ödənişli xidmətlərin 1872,0 min manatını və yaxud 7,2 faizini məişət xidməti təşkil etmişdir. 2025-ci ilin yanvar-mart aylarında Qusar rayonu üzrə işə dövryyəsinin həcmi 7394,0 min manat təşkil etmişdir ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artım deməkdir.

2025-ci ilin I-ci rübündə Res-

publika üzrə ödənişli xidmətlərin həcmi 3334,7 milyon manat olmuşdur. Ümumi ödənişli xidmətlərdə Qusar rayonun xüsusi çəkisi 25,9 milyon manat və ya 0,8 faiz təşkil edir, ötən ilin eyni dövrü ilə müqayisədə bu nisbət dəyişməmişdir.

Qusar rayon Statistika idarəsinin aparıcı məsləhətçisi Vahid Hacıbabayev

2025-ci ilin yanvar-mart aylarında Ağdaş rayonunun makroiqtisadi göstəriciləri

2025-ci ilin yanvar-mart aylarında rayonda iqtisadiyyatın əsas sahələri üzrə 77 milyon 207,4 min manatlıq məhsul və xidmətlər istehsal olunmuşdur. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 16,1 faiz azdır.

Müqayisə olunan dövrə nisbətən ümumi məhsul buraxılışı müqayisəli qiymətlərlə ticarət və nəqliyyat vasi-

tələrinin təmiri sahəsində 1,6 faiz artmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 1,0 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 5,4 faiz, sənaye sahəsində 12,6 faiz, informasiya və rabitə sahəsində isə 71,8 faiz, tikinti sahəsində isə 88,4 faiz azalmışdır.

Ümumi məhsul buraxılışının 36,2 faizi kənd təsərrüfatı, 31,9 faizi ticarət xidməti və nəqliyyat vasitələ-

rinin təmiri, 28,0 faizi sənaye, 1,8 faizi tikinti, 2,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,1 faizi isə informasiya və rabitə xidmətləri sahəsində yaranmışdır.

Məhsul və xidmətlərin 66,0 faizi istehsal sahələrinin, 34,0 faizi isə xidmət sahələrinin payına düşmüşdür.

Ağdaş Rayon Statistika İdarəsi

Kənd təsərrüfatı

2025-ci ilin məhsulu üçün əkilmiş 3027 hektar yazlıq bitkilərin 329 hektarını kartof, 912 hektarını tərəvəz, 1786 hektarını çoxillik yonca otu təşkil etmişdir. (Hazırda yazlıq əkinlər davam edir). 2025-ci ilin yanvar-mart aylarında 41015 baş iribuynuzlu mal-qara, 45780 baş qoyun və keçi mövcud olmuşdur. İribuy-

nuzlu mal-qaranın 27075 başını və ya 66,0 faizini inək və camışlar təşkil etmişdir. 2025-ci ilin yanvar-mart aylarında diri çəkiddə 6316,3 tonət, 12005,7 ton süd, 7368 min ədəd yummurta, istehsal edilmişdir.

Ucar Rayon Statistika İdarəsinin rəis müavini Emin Qəhrəmanov



Əsgərin qəhrəmanlıq salnaməsi

25 mart 2002-ci ildə Cəlilabad rayonunun Edişə kəndində Zaur kişinin ailəsində dünyaya gələn Əsgər Vətəninə, xalqına gerek olmaq üçün böyüyür. 18 yaşında 44 günlük haqq savaşımızda "Vətən yaşasın" deyə canını ona qurban verir. Və bu Tanrıdan gəlmə sevgi Əsgərə əbədiyaşarlıq gətirir. Şanlı tarixə malik bir xalqın qəhrəmanlıq simvoluna dönərək milyonların ürəyində özünə yurd-yuva qurur.

Vətənə sevgi, doğma torpağa məhəbbət ana südü ilə birgə hopmuşdu Əsgərin canına. Odur ki, orta məktəbi bitirən kimi ordu sıralarına yollanıb, cəbhə bölgəsində müqəddəsliyinə tapındığı, hər qarışını canından artıq sevdiyi Azərbaycanın keşiyində durub. İlk gündən əsgəri borcunu şərəflə yerinə yetirib, ardıcıl keçirilən sınaq təlimlərdə fəal olub, bir müddət sonra yüksək döyüş məharətinə malik olduğu bilinib. Həmçinin qısa zaman kəsiyində mərd, cəsur, ağıllı, vətənpərvər bir gənc kimi zabitlərin, əsgərlərin sevimlisinə çevrilib. Ən əsası Vətən torpaqlarının azadlığı uğrunda erməni diğalarına qarşı döyüşə özünü hazırlayıb.

Əsgər Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə atıcı olaraq qatılıb. Döyüş yolu ən qaynar nöqtə sayılan Suqovuşandan başlanıb. Vətən, torpaq məhəbbəti sayəsində Əsgər dəfələrlə ağır müharibə meydanlarından üzəg, zəfərlə çıxıb. Ölüm-dirim savaşlarda olduğu 27 gün müddətində həmişə yağıya qan qusdurub, qəhrəmanlığı əsgərlərə nümunə göstərilib.

Hər döyüşdə sinəsini irəli verib qartal tək diğaların üstünə şığıyan igid əsgər 23 oktyabr 2020-ci ildə son döyüş günü çoxlu sayda düşmən yaraqlısını məhv edib, özü də qəfil atılan güllənin qurbanı olub. Qanı, rəşadəti hesabına adını qəhrəmanlıq tariximizə yazan Əsgər Məmmədov ölümündən sonra dövlət tərəfindən



"Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Yurdumuzun azadlığı, ərazimizin bütövlüyü əzəldən Əsgər Məmmədovu çox düşündürürdü. Erməni diğalarının Dağlıq Qarabağda, eləcə onun ətrafında apardığı işğalçı siyasətini heç cür öz vicdanına sığışdırı bilmirdi. O, ömrünün 18-ci ilində Vətən naminə misilsiz şücaət göstərərək əbədiyyət qovuşdu. Azərbaycan var olduqca, xalqın əziz oğlu da ürəklərdə yaşayacaq.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Siyazəndə muddla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı artıb

2025-ci ilin yanvar-fevral aylarında muddla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 791,1 manat, həmçinin dövlət sektorunda 884,1 manat, qeyri-dövlət sektorunda 680,0 manat təşkil etmiş, 2024-cü ilin müvafiq dövrünə nisbətən rayon üzrə 12,6 faiz, dövlət sektoru üzrə 7,8 faiz, qeyri-dövlət sektoru üzrə 23,4 faiz artmışdır.

İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş, belə ki, maliyyə və sığorta sahəsində 1655,4 manat, mədənçıxarma sənayesi bölməsində 1722,0 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 1121,5 manat, digər sahələrdə xidmətlərin göstərilməsi sahəsində 971,8 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində 840,4 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 856,4 manat təşkil etmişdir.

Kamil Xəlilov,
Siyazən Rayon Statistika İdarəsinin rəisi

2025-ci ilin yanvar-mart aylarında Goranboyda əmtəə bazarının göstəriciləri

2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 74106,6 min manatlıq ərzaq və qeyri-ərzaq malları satılmışdır. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə ticarət dövriyyəsi 0,5 faiz artmışdır.

2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsinin ümumi həcmi 36195,5 min manatını və ya 48,8 faizini ərzaq məhsulları, içkilər və bütün məmulatları, 37911,1 min manatını və ya 51,2 faizini qeyri-ərzaq malları təşkil etmişdir.

2025-ci ilin yanvar-mart aylarında topdansaş əmtəə dövriyyəsinin həcmi 4820,6 min manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 38,3 faiz çox olmuşdur.

Pərakəndə ticarət dövriyyəsinin 21824,4 min manatı və yaxud 29,5 faizi hüquqi, 52282,2 min manatı və yaxud 70,5 faizi fiziki şəxslərin payına düşür.

2025-ci ilin yanvar-mart aylarında pərakəndə və topdansaş ticarət şəbəkələrində əmtəə qalığı 34982,0 min manat təşkil etmiş, bunun da 12341,1 min manatı və ya 35,3 faizi hüquqi şəxslərin, 22640,9 min manatı və ya 64,7 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin payına düşür.

Goranboy Rayon Statistika İdarəsi

Ağdaşda yazlıq bitkilərin əkini davam edir

Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarında 01 may 2025-ci il tarixə 3790,2 hektar sahədə yazlıq bitkilərin əkini aparılmışdır. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 172,9 hektar və ya 4,4 faiz azdır.

Əkilmiş yazlıq əkinlərin 2309,0 hektarını yonca, 821,8 hektarını tərəvəz, 275,5 hektarını kartof, 108,1 hektarını bostan bitkiləri, 197,5 hektarını yazlıq dənli və dənli paxlalılar (ondan 16,5 hektarını vələmir, 156,0 hektarı çəltik), 61,3 hektarını qarğıdalı, 17,0 hektarını isə sair bitkilər təşkil etmişdir. Hazırda təsərrüfatlarda yazlıq bitkilərin əkini davam edir.

Ağdaş Rayon Statistika İdarəsi

İnam Kərimov Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransında

2025-ci ilin 6-7 may tarixlərində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransında iştirak etmək üçün Türkiyə Respublikasının Antalya şəhərində səfərdə olub.

"Unikal"ın məlumatına görə, səfər çərçivəsində təşkil olunmuş Konfransda çıxış edən İnam Kərimov qeyd edib ki, Türk Dövlətlərinin Ali Məhkəmələrinin vahid platformada növbəti dəfə bir araya gəlməsi birgə dəyərlər və ortağ hüquqi irs əsasında əməkdaşlığı gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüsün rəsmi təməlinin 2023-cü ilin 19 oktyabrında Azərbaycanın Şuşa şəhərində imzalanmış Bəyannamə ilə qoyulduğunu xatırladan sədr Konfransın hüquqi əməkdaşlığın başlanğıcı üçün mühüm imkanlar yaratdığını diqqətə çatdırıb. "Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır" deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verdiyi vurğulanaraq, türk dünyası ölkələrinin birliyinin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.



Qeyd edilib ki, müasir dövrdə məhkəmə sistemlərinin qarşısında duran əsas vəzifələrdən biri ədalət mühakiməsinin şəffaf və bərik həyata keçirilməsi, bu sahədə səmərəliliyin artırılması, vətəndaşların ədalətə çıxış imkanlarının genişləndirilməsidir. Azərbaycanın məhkəmə-hüquq sistemində son illərdə həyata keçirilən müxtəlif islahatlar da bu məqsədlərə xidmət edir.

Çıxışda türk dövlətlərinin ali məhkəmələri arasında daha çox müxtəlif layihələrin həyata keçirilməsi, gənc hüquqşünasların və hakimlərin yetişdirilməsi və beynəlxalq təcrübənin tətbiqinin vacibliyi vurğulanıb. Təklif edilib ki, Türk Dövlətləri Ali Məhkəmələri Konfransının növbəti iclaslarında hüquqşünas və hakimlərin iştirakı ilə ədalət mühakiməsi qarşısında

duran yeni çağırışlar, məhkəmə sahəsində vahid təcrübə yaradan qərarların qarşılıqlı öyrənilməsi iştiraklarının müzakirələr təşkil edilsin. Eyni zamanda məhkəmə qərarlarının və hüquqi praktikaların müqayisəsi və müasir yanaşmaların tətbiqinin faydalı olacağı diqqətə çatdırılıb.

Konfransda digər çıxışlar da dinlənilib.

Sonda Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib.

Səfər Çərçivəsində İnam Kərimov Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəz və Türkiyə Ali İnzibati Məhkəməsinin sədri Zeki Yiğitlə görüş keçirib. Görüşlərdə iki ölkə arasında məhkəmə-hüquq sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.



Putin Kadirovun istefasından danışdı

Çeçenistan rəhbəri Ramzan Kadirov Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı istefası ilə bağlı yayılan məlumatlardan danışdı.

"Unikal" xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri özünün "Telegram" kanalında yazıb.

"Vladimir Vladimiroviç son müzakirələri şərh edərkən bir daha Mark Tvenin məşhur sözlərindən sitat gətirib: "Mənim ölümümə bağlı xəbərlər çox şişirdilib".

Çeçenistan rəhbəri Rusiya prezidentinin "onların hələ çox işi var" sözlərinə diqqət çekib. Kadirov Putinin bu sözlərindən sonra Ali Baş Komandanın əmrini yerinə yetirəcəyinə söz verib.

Ağarza Elçinoğlu

Tramp Ərdoğanın bunu istədi

ABŞ prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasında münasibətlərin həllində vasitəçi kimi çıxışı etməsini istəyib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyyət" qəzeti məlumat yayıb.

"Danışqlar zamanı Tramp prezident Ərdoğanın Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün vasitəçi kimi çıxışı etməsini istəyib", - nəşr yazıb.

Onun Trampın təklifinə müsbət yanaşdığı qeyd edilir.

Gülayə Mecid

İsrail və Türkiyə nümayəndələri Bakıda bir araya gələcəklər



İsrail və Türkiyə nümayəndələri bu gün Bakıda Suriyadakı vəziyyəti müzakirə etmək üçün görüş keçirəcəklər.

"Unikal" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat dərc edib.

Bildirilir ki, görüş Azərbaycanın vasitəçiliyi ilə təşkil edilib və Suriya məsələsində İsrail və Türkiyə arasında gərginliyin azaldılmasına yönəlib.

Vatikan Papa seçə bilmir

Konklavın ikinci səsverməsində də yeni Roma Papası seçilməyib.

"Unikal" xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb. Belə ki, Sistina Kapellasının bacasından qara tüstü qalxıb. Bu, yeni Papa seçmək üçün toplaşan kardinalların səsvermənin ikinci günündə hələ də bir qərara gəlmədiyini göstərir.

Gülayə Mecid

Ümit Özdağ xəstəxanaya yerləşdirildi

Həbsdə olan Zəfər Partiyasının sədri Ümit Özdağ xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Özdağın məhkəməsi iyulun 8-nə təxirə salınıb.

"30 il inandığ ki, ruslar müharibəni dayandıracaq" - Simonyan

"Bizim hökumətin ayıbı ilk növbədə odur ki, bu adamlar (Sarkisyan-Köçeryan cütünü - red.) hələ həbsdə deyillər, bu, bizim siyasi ayıbımızdır".

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

"Bizim siyasi ayıbımız odur ki, biz 2018-ci ildə hakimiyyətə gələndə Qarabağla bağlı eyni məntiqə yaşayırdıq və düşünürdük. Biz 30 il mövcud



olan eyni məntiqə inandığ: rusları çağıracağıq, onlar müharibəni dayandıracaqlar.

Qarabağ üçün heç nə edə bilmərik. Düşünürdük ki, 30 ildir bu sistem işləyirsə, buna toxunmayaq, amma onlar müharibəni cibimizə qoyub getdilər. Bəli, ayıbdır ki, biz o müharibəyə, o aldadıcılığa, o yalana icazə verdik, onlar da bunu cibimizə qoyub getdilər", - deyər spiker vurğulayıb.

Ağarza Elçinoğlu

Sırrı Süreyya Öndərə sui-qəsd edilib?

Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) mayın 3-də 18 gün həyat mübarizəsi apardıqdan sonra həyatını itirən Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Öndərə qarşı sui-qəsd iddiaları ilə bağlı açıqlama verib.

"Unikal" xəbər verir ki, aprelin 2-də Sırrı Süreyya Öndər avtomobilini idarə edərkən parkinq işçisi təkərlərdən gələn səsdən şübhələnib və maşını servise aparıb. Araşdırma zamanı müəyyən edilib ki, avtomobilin sol arxa təkərini

partlaya bilən dəmirdən kəsici alət yerləşdirilib.

"Lider bu hadisəni partiya idarələrinə çatdırıb, lazımi araşdırma və qiymətləndirmələr aparılıb. Hadisə və bununla bağlı sübutlar rəsmi orqanlara göndərilib. İstintaq həssas olduğu üçün məsələ ictimaiyyətə açıqlanmayıb. Davam edən araşdırma və təhqiqatla bağlı hələlik bizə dəqiq bir nəticə verilməyib", - Partiyanın yaydığı məlumatda qeyd olunub.

Sui-qəsd iddiasını ilk olaraq Vətən Partiyasının sədri Doğu Perinçek səsləndirib. Perinçek terrorçuların lideri Abdullah Öcalanın Sırrı



Süreyya Öndər və Pərvin Buldana sui-qəsdə bağlı xəbərdarlıq etdiyini xatırladı.

Qeyd edək ki, DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Öndər çoxsaylı orqan çatışmazlığı səbəbindən həyatını itirib.

Gülayə Mecid

Ermənistan yenidən hərbi təlimlərə başlayacaq

Ermənistanda cari ilin iyun ayının 3-dən avqustun 22-dək ehtiyatda olan sırası, kiçik rütbəli zabitlər və ehtiyatda olan zabitlər üçün təlim-məşq toplanışları elan edilib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.



Qeyd edilib ki, ehtiyatda olan hərbi qulluqçuların hərbi vərdişlərinin artırılması, peşə hazırlığının təmin edilməsi, ali təhsilli gizirlərdən ehtiyatda olan zabitlərin hazırlanması və döyüş növbəsinə cəlb edilməsi məqsədilə təlim-məşq toplanışı keçiriləcək.

Ağarza Elçinoğlu

Lukaşenko 31 ildir hakimiyyətdə qalmasının səbəbini açıqladı

Belarus prezidenti Aleksandr Lukaşenko öz varislərini yetişdirmək üçün hakimiyyətdə qaldığını etiraf edib.

"Unikal" xəbər verir ki, o, bunu Minskdə Beynəlxalq Sərgi Mərkəzinin açılışında deyib.

"Mən bir müddətdir hakimiyyətdəyəm, amma səbr edin, çünki təcrübəli insanlar olmalıdır", - Belarus lideri bildirib.

Lukaşenkonun sözlərinə görə, hakimiyyətə yeni nəsil gələcək, lakin "gənclərimizin nəyə qadir olduğuna baxıb nəticə çıxarmalıyıq". Onun sözlərinə görə, Belarusun hazırkı rəhbərliyi "öz ölkəsini sevir, onlar öz ölkələrini özləri üçün deyil, övladları üçün qorumaq istəyirlər".

Qeyd edək ki, bu il yanvarın 27-də Belarusda keçirilən prezident seçkilərində Lukaşenko 86,82 faiz səsle qalib gəlib. 70 yaşlı Lukaşen-



ko 1994-cü il iyulun 20-dən davamlı olaraq bu vəzifəni icra edən Belarusun ilk və hazırda yeganə prezidentidir. Lukaşenko 1994, 2001, 2006, 2010, 2015, 2020 və 2025-ci illərdə keçirilən prezident seçkilərində iştirak edib.

Gülayə Mecid

Bu məqalədə seçki hüququ və informasiya azadlığının qarşılıqlı əlaqəsi və seçkilərin keçirilməsinə informasiya azadlığı və kütləvi informasiya vasitələrinin rolu araşdırılır. Məqalə, beynəlxalq hüququn və təcrübənin seçki prosesində informasiya azadlığının rolu ilə əlaqəli normativ tələblərini təqdim edir. Beynəlxalq hüquq çərçivəsində informasiya azadlığı və seçki hüququnun təmin edilməsi üçün müxtəlif tədbirlər təklif olunur, xüsusilə də şəffaflıq və müstəqillik prinsiplərinə diqqət yetirilir. Məqalə Azərbaycan KİV-in müstəqilliyi, informasiya azadlığının təmin olunması və dezinformasiyanın qarşısının alınması kimi məsələləri də əhatə edir. Həmçinin, media resurslarına qeyri-bərabər çıxış, siyasi təsirlər və qeyri-obyektiv məlumatların yayılması kimi praktikada qarşılaşılan problemlərin seçki prosesinə təsiri vurğulanır. Nəticə olaraq, media subyektlərinin şəffaflığını və obyektivliyini təmin edəcək hüquqi mexanizmlərin mövcudluğu, seçki hüququ və informasiya azadlığının həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Açar sözlər: seçki hüququ, informasiya azadlığı, demokratik seçkilər, Kütləvi İnformasiya Vasitələri, seçkiqabağı təşviqat, media və demokratiya.

Giriş

Demokratik idarəetmənin əsasında duran fundamental hüquqlardan biri seçki hüququdur. Bu hüquq yalnız vətəndaşların fiziki olaraq seçkilərdə iştirakını deyil, onların həmin seçimi şüurlu şəkildə, yeni məlumatlı və əsaslandırılmış qərar əsasında etmələrini də ehtiva edir. Məhz bu kontekstdə informasiya azadlığı və kütləvi informasiya vasitələrinin rolu seçki hüququ ilə sıx əlaqələndirilir. İnformasiyaya çıxış imkanı məhdud olan vətəndaşın verdiyi qərarın demokratik legitimliyindən danışmaq çətinləşir. Seçki hüququ və informasiya azadlığı demokratik cəmiyyətlərin qurulması və inkişafında əvəzsiz rol oynayır. Hər iki hüquq, insanın şəxsi azadlıqlarının təmin edilməsinin və siyasi iştirakın mümkünliyünün təmin edilməsi üçün vacibdir. Beləliklə, informasiya azadlığı seçki hüququnun həyata keçirilməsi üçün ilkin və zəruri şərt kimi çıxış edir.

Tədqiqatın əsas məqsədi seçki hüququ ilə informasiya azadlığı arasındakı əlaqəni araşdırmaq, məlumatlandırılmış səsvermə anlayışını təhlil etmək və bu anlayışın demokratik iştirak üçün əhəmiyyətini izah etmək və seçicilərin azad və informasiyalı qərar verməsi üçün hüquqi və institusional mexanizmlərin əhəmiyyətini ortaya qoymaqdır.

Əsas hissə. Demokratik cəmiyyətin dayaqlarından biri olan informasiya azadlığı, vətəndaşların ictimai-siyasi hadisələrə dair doğru, dəqiq və plüralist məlumatlara çıxışını təmin edir. Bu azadlıq yalnız şəxsi fikir ifadə etmə hüququ ilə məhdudlaşmır, eyni zamanda məlumat almaq və ötürmək hüququnu da əhatə edir. Xüsusilə seçki dövrlərində bu hüquq daha da əhəmiyyətli olur, çünki vətəndaşların siyasi partiyaları, namizədlər, proqramlar və dövlət siyasətləri barədə məlumatlı olması, onların məlumatlandırılmış səsvermə hüququnun təməlidir.

Məlumatlandırılmış səsvermə seçicinin öz qərarını kifayət qədər informasiya əsasında, şüurlu və sərbəst şəkildə verməsidir. Bu anlayış seçici iradəsinin təhrif olunmaması, manipulyasiyadan uzaq olması və demokratik legitimliyin təmin edilməsi üçün əsas şərtir. Seçicinin siyasi namizədlər, seçki proqramları və

proseslə bağlı obyektiv və vaxtında məlumat əldə etməsi, onun qərarının məsuliyyətli və məqsədyönlü olmasını təmin edir. Siyasi manipulyasiyaların, dezinformasiyanın və senzuranın hökm sürdüyü mühitlərdə seçkilərin legitimliyi və nəticələrinin ictimai etibarı ciddi sual altına düşür.

İnformasiya azadlığının məhdudlaşdırılması seçki hüququnun həyata keçirilməsini faktiki olaraq mənasız edə bilər. Buna görə də dövlətlər yalnız seçki aktının keçirilməsinə deyil, eyni zamanda seçkiyə hazırlıq mərhələsində informasiya və ifadə azadlığının təmininə də məsuliyyət daşıyırlar. Bu yanaşma, məlumatlandırılmış səsvermənin hüquqi əsaslarını möhkəmləndirən fundamental prinsipdir. {1}

əti, seçki proqramları və vədləri barədə informasiya bazası) yaradılmışdır. Bu cür rəqəmsal vasitələrin hüquqi statusu müəyyən edilməli, məlumatların düzgünlüyünə dövlət və ictimai nəzarət mexanizmləri nəzərdə tutulmalıdır.

Yuxarıda göstərilən mexanizmlərin hüquqi əsaslarla təsbit olunması onların davamlı fəaliyyətini və seçici məlumatlandırılmasının sistemli şəkildə həyata keçirilməsini təmin edəcək. Beləliklə, demokratik iştirak güclənəcək, seçki hüququ yalnız formal hüquq olaraq deyil, real və effektiv hüquq kimi təmin olunacaqdır.

Qeyd etmək lazımdır ki, informasiya azadlığının reallaşmasında media əsas vasitədir. Media cəmiyyətə

nə, məlumat yayma və seçicilərə düzgün məlumatların təqdim edilməsi kimi mühüm vəzifələr qoyur.

Azərbaycan dövləti, həmçinin, seçki prosesinin hərtərəfli və şəffaf keçirilməsini təmin etmək üçün müxtəlif tədbirlər görür. Dövlət orqanları və media arasında əməkdaşlıq və informasiyaya əlçatanlığın təmin edilməsi, seçici hüquqlarının qorunması və daha geniş məlumatlılıq yaradılması məqsədini güdür. Seçki prosesində şəffaflığın təmin olunması yalnız seçicilərin məlumatlı qərar verməsinə deyil, həm də seçki məntəqələrində manipulyasiya və qeyri-qanuni təsirlərin qarşısının alınmasına yönəlir.

Hal-hazırda Azərbaycan seçki praktikasında aktual olan məsələlər-

çıxış təmin etmək vacibdir. Dezinformasiyanın qarşısını almaq üçün mexanizmlər təsis edilməli, sosial şəbəkələr və onlayn media vasitəsilə yayılan yanlış informasiyaya qarşı real vaxtlı fakt-yoxlama mexanizmləri, təsdiqlənmiş məlumat kanalları və seçici xəbərdarlıq sistemləri yaradılmalıdır. Bu sahədə vətəndaş cəmiyyətinin rolu tanınmalı və təşviq edilməlidir.

Seçicilərin hərtərəfli və düzgün məlumatlarla təmin olunması üçün ölkə üzrə informasiya resurslarının bərabər paylanması zəruridir. Xüsusilə ucqar və şəhər xaricində yerləşən bölgələrdə, yerli medianın inkişafı və müvafiq infrastrukturların gücləndirilməsi vacibdir. Dövlət və qeyri-hökumət təşkilatları arasında

Seçki hüququ və informasiya azadlığı: məlumatlandırılmış səsvermənin əhəmiyyəti



Seçki hüququ və informasiya azadlığı hüququnun normativ bazası bir sıra universal və regional beynəlxalq sənədlərdə təsbit olunmuş, dövlətlərin bu sahədə öhdəliklərini hüquqi baxımdan konkretləşdirmişdir.

Mərkəzi Seçki Komissiyası (MSK) və digər dövlət orqanlarının informasiya təminatı: rəsmi qurumların seçkiyə dair məlumatları, seçki dairələri, namizədlərin qeydiyyatı, təşviqat dövrü, səsvermə prosedurları və seçki nəticələri ilə bağlı şəffaf və açıq informasiya təqdim etməsi hüquqi və praktiki cəhətdən təmin edilməlidir. Bu məlumatlar bütün əhalinin (o cümlədən fiziki məhdudiyyətli şəxslərin) rahatlıqla istifadə edə biləcəyi formatda təqdim olunmalıdır.

Daha sonra, qanunvericilikdə bütün namizədlərə və siyasi partiyalara, xüsusilə dövlətə məxsus və ya ictimai yayımcı olan media qurumlarında bərabər efir vaxtı, debatlarda iştirak və təşviqat imkanları yaradılmalıdır. Bərabər imkan prinsipi olmadan informasiya asimetriyası yaranır və seçici müəyyən siyasi qruplar barədə məlumat əldə etməkdən məhrum olur.

Qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətlərinin iştirakının təşviq edilməsi də olduqca vacibdir. Vətəndaş cəmiyyəti institutları seçki maarifləndirilməsi, faktların yoxlanılması, namizədlərin təhlili və təşviqat materiallarının monitorinqi kimi funksiyaları yerinə yetirərək seçicilərin məlumatlandırılmasına mühüm töhfə verir. Bu fəaliyyətlərin hüquqi əsasları və təşviqi Seçki Məcəlləsində öz əksini tapmalıdır.

Son olaraq, bu sahədə texnoloji islahatlar da aparılmalı, seçicilər üçün onlayn formatda əlçatan, interaktiv və şəffaf məlumat platformaları (məsələn, namizədlərin tərcümeyihəli, siyasi baxışları, əvvəlki fəaliyyəti,

dən biri fərdi fəaliyyət göstərən jurnalistlərin seçkilərdə iştirak imkanının hüquqi cəhətdən dəqiq tənzimlənməsi və onların müşahidəçi və ya media subyekti nümayəndəsindən fərqli olaraq statusunun qeyri-müəyyən qalmasıdır. Bu isə informasiya azadlığının və ictimai nəzarətin effektivliyinə mənfi təsir göstərir, şəffaflığın təmin olunmasında problemlər yarada bilər.

Belə ki, "Media haqqında" Qanunda media nümayəndəsi subyekti və jurnalist anlayışları hüquqi baxımdan fərqli statuslara malik şəxslər kimi müəyyən edilməmişdir. Seçki Məcəlləsində isə yalnız media subyektlərinin nümayəndələrinin seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ olan şəxs kimi tanınır. {8} Halbuki seçki qanunvericiliyinə əsasən, fərdi şəkildə fəaliyyət göstərən, akkreditasiyası olmayan, lakin peşəkar jurnalist kimi fəaliyyət göstərən şəxslər kimi seçki komissiyaların iclaslarında və ya digər seçki hərəkətlərində iştirak imkanı nəzərdə tutulmayıb. Bu isə, praktiki baxımdan jurnalistlərin bərabər hüquqlarının məhdudlaşdırılması, informasiya çıxışında ayrı-seçkilik və media azadlığının qeyri-düzgün tənzimlənməsi deməkdir. Təklifimiz ondan ibarətdir ki, Seçki Məcəlləsinə müvafiq dəyişiklik edilərək, fərdi fəaliyyət göstərən jurnalistlərin də seçki prosesini müşahidə etmək və seçki komissiyalarının iclaslarında iştirak hüququ açıq şəkildə tanınmalıdır. Bu dəyişiklik həm media azadlığının qorunmasına, həm də seçki prosesində şəffaflıq və ictimai nəzarətin gücləndirilməsinə mühüm töhfə verəcəkdir.

Müasir dövrdə informasiya mühitinin inkişafı seçki proseslərinə həm yeni imkanlar təqdim edir, həm də ciddi çağırışlar yaradır. Seçkilərin demokratik prinsiplərə uyğun şəkildə keçirilməsi yalnız hüquqi çərçivələrlə deyil, həm də sağlam, balanslı və informativ media mühitinin mövcudluğu ilə sıx şəkildə bağlıdır. Seçki informasiya mühitində qarşılaşılan əsas problemlərdən biri dezinformasiya və saxta xəbərlərin yayılmasıdır. Sosial media platformalarında yayılan təsdiqlənməmiş məlumatlar seçicilərin qərarlarına mənfi təsir göstərə bilər. Həmçinin, informasiya bərabərsizliyi, xüsusilə ucqar bölgələrdə medianın zəif inkişafı və resurslara qeyri-bərabər çıxış problemi mövcuddur. Medianın mülkiyyət strukturları da siyasi və kommersiya qruplarının təsiri altında ola bilər, bu isə obyektivliyi şübhə altına alır.

Bu problemlərin həlli üçün dezinformasiya ilə mübarizədə müasir texnologiyaların və təhsil proqramlarının tətbiqi, yerli medianın inkişafı və informasiya resurslarına bərabər

əməkdaşlıq qurularaq, kənd və şəhər yerlərində seçicilərə eyni məlumat imkanları yaradılmalıdır. Belə ərazilərdə yaşlı və təhsil səviyyəsi aşağı olan seçicilər üçün sadələşdirilmiş məlumatlandırma proqramları hazırlanmalı, vizual və şifahi formatlarda təbliğat materialları təqdim edilməlidir. Əlillər, yerli dildə danışan şəxslər və informasiya çıxışı məhdud olan qruplar üçün məlumatların əlçatanlığının təmin edilməsi, bu məqsədlə işarə dili, brayl əlifbası kimi vasitələrin istifadəsi üzrə mexanizmlər yaradılmalıdır.

Media müstəqilliyinin təmin olunması və tənzimləyici orqanların şəffaf və məqsədyönlü fəaliyyət göstərməsi seçki prosesinin ədalətli və şəffaf olmasına kömək edir. Qeyd etdiyimiz tədbirlər seçki informasiya mühitindəki problemlərin həllinə yönəlməmiş və demokratik prinsiplərin qorunmasına xidmət edəcəkdir.

Nəticə. Seçki hüququ və informasiya azadlığı, demokratik idarəetmə və hüquqi dövlət quruculuğunun əsas şərtlərindəndir. Seçki hüququ, vətəndaşların öz təmsilçilərini seçmək və dövlətin siyasətində iştirak etmək hüququnu təmin edir, informasiya azadlığı isə vətəndaşlara hüquqi və sosial məsələlər barədə məlumat əldə etmək və müvafiq qərarları vermək üçün şərait yaradır. Bu iki hüquq arasında qarşılıqlı əlaqə mövcuddur, çünki yalnız doğru və bərabər məlumat əldə edilməsi ilə vətəndaşlar seçki prosesində tam və məlumatlı şəkildə iştirak edə bilərlər. Seçki hüququnun və informasiya azadlığının təmin olunması, demokratik cəmiyyətin sağlam işləməsi və şəffaflıq mühiti yaratmaq üçün vacibdir. Azərbaycanda bu prinsiplərin təmin edilməsi üçün Seçki Məcəlləsi və medianın fəaliyyətini tənzimləyən qanunlar vacib rol oynayır. Lakin, dezinformasiya, məlumat bərabərsizliyi və medianın siyasi təsir altında olması kimi praktikada qarşılaşılan problemlər bu prinsiplərin tam şəkildə həyata keçirilməsinə mane ola bilər. Bu problemlərin aradan qaldırılması üçün, tənzimləyici orqanların müstəqil və effektiv fəaliyyət göstərməsi, media fəaliyyətinin şəffaflığını artıracaq hüquqi mexanizmlərin mövcudluğu və məlumatların düzgün və bərabər paylanması təmin edilməlidir. Bu tədbirlər, vətəndaşların seçki prosesində daha fəal iştirak etmələrini və məlumatlı qərarlar qəbul etmələrini mümkün edəcək, nəticə etibarilə demokratik prosesin keyfiyyətini artıracaqdır.

Nərmən Hətəmov
Milli Aviasiya Akademiyası
magistrant
narminnizamaddin@gmail.com